



# AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 32 (8911) ŞƏNBƏ, 12 fevral 2022-ci il

Qəzetin əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az

## Azərbaycan elektrik enerjisi ixrac edən dövlətdir

**Prezident İlham ƏLİYEV:**  
“Dünya miqyasında enerji komponentlərinin inkişafına görə qabaqcıl ölkələrdənlik”



Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qobu” Enerji Qovşağının - yüksəltmə gücü 1000 meqavat olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının və 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzaev dövlət başçısına görülən işlər barədə məlumat verdi.

Prezident İlham Əliyevin 2020-ci ilin avqustunda təməlini qoyduğu 385 meqavatlıq “Qobu” Elektrik Stansiyası və yüksəltmə gücü 1000 meqavat olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyası rekord müddətdə tikilib. Azərbaycan energetikası tarixində ilk dəfə istilik elektrik stansiyasının layihələndirilməsini xarici institutlar deyil, “Azərenerji” ASC-nin Layihə-Axtarış Energetika İnstitutu layihələndirib və tikintini də yerli şirkət həyata keçirib. Ən əsası odur ki, burada tikilən yarımstansiya Bakıda inşa olunan ilk 330 kilovoltluq yarımstansiyaadır.

Prezident İlham Əliyev “Qobu” Enerji Qovşağını işə saldı.

Məlumat verildi ki, istər elektrik stansiyasının, istərsə də yarımstansiyanın tikinti pro-

sesi fasiləsiz rejimdə aparılıb. Elektrik stansiyasının maşın zalları, qazpaylayıcı stansiya, anbar, emalatxana binaları, yarımstansiyanın açıq paylayıcı qurğuları, idarəetmə mərkəzi, mühəndis korpusu və başqa yardımçı binalar paralel şəkildə tikilib. Aqreqatların, avadanlığın, texnika və materialların daşınması, quraşdırılması, tikintisi, yüksək gərginlikli ötürücü xətlərin çəkilməsi kimi mürəkkəb proseslər də sinxron şəkildə aparılıb. Beləliklə, “Qobu” Enerji Qovşağının tikintisi nəzərdə tutulan müddətdə başa çatdırılıb.

“Qobu” Enerji Qovşağı ölkəmizdə, xüsusilə Bakıda və Abşeron yarımadasında elektrik enerjisinə sürətlə artan tələbatı ödəmək, paytaxtın və yarımadaın regionlardakı elektrik stansiyalarından asılılığını azaltmaq, elektrik enerjisi ilə təchizatın dayanıqlılığını və etibarlılığını maksimum səviyyəyə çatdırmaq, texniki itkiləri azaltmaq, sistem qəzası təhlükəsini minimuma endirmək, Bakıda və Abşeron yarımadasında tənzimləyici generasiya gücü funksiyasını üzərinə götürərək 500 kilovoltluq “Abşeron” yarımstansiyasının əvəzedicisi funksiyasını daşımaq, paytaxtın 330 kilovoltluq dairəvi elektrik təchizat sistemini yaratmaq və digər amillər baxımından olduqca əhəmiyyətlidir.

Ardı 2-ci səh.



## Müstəqil siyasət, yüksəliş və qələbə

İlham Əliyev böyük qətiyyətlə Azərbaycanı milli hədəflərinə çatdırır



Yerləşdiyi bölgənin lideri, aparıcı dövləti olan Azərbaycanın bu statusu daşımaq üçün mühüm siyasi və iqtisadi üstünlüklərə malik olması tək regionda deyil, dünyada qəbul edilən realitədir.

30 il əvvəl siyasi və iqtisadi böhranlar içərisində olan respublikamız indi beynəlxalq aləmdə nüfuzlu söz sahibi kimi tanınır, global problemlərin yoluna qoyulmasına yüksək töhfələr verir. Ən mühümü də odur ki, Azərbaycan özünün milli marağı və mənafeələrini qətiyyətlə təmin edən nadir dövlətlərdəndir.

Azərbaycan sayılıb-seçilən, etimad və ehtiram göstərilən dövlətdir

30 il dövlətin tarixində böyük bir zaman kəsiyi deyil. Yaxın və uzaq coğrafiyalardakı bir çox ölkənin budövrkü tarixinə nəzər salsaq, ayrı-ayrı epizodları çıxmaq şərtinə, hansısa əlahiddə və xüsusi vurğulanmalı olan nailiyyətini görmək mümkün deyil. Üstəlik, Azərbaycandan fərqli olaraq, həmin dövlətlərin bir çoxu xarici təhdidlərin və müharibənin olmadığı bir şəraitdə, sabit və hamar inkişaf yolu ilə addımlayıb.

Onlardan fərqli olaraq Azərbaycan üçün başqa realitələr hakimdir. İndi Azərbaycan deyəndə global miqyasda göz önünə müstəqil siyasət yürüdü, müharibədə qalib gələn, qlobal enerji təhlükəsizliyində söz sahibi olan ölkə gəlir.

Ardı 4-cü səh.

## bp keçən ilin yekunlarını açıqladı: “Bütün fəaliyyətlər plana uyğun davam edib”

bp şirkəti Azərbaycanda əməliyyatçılıq etdiyi layihələr üzrə 2021-ci ilin yekunlarını açıqlayıb.

Hesabatda iri neft-qaz və ixrac layihələri çərçivəsində qazanılan nailiyyətlərlə yanaşı, geoloji kəşfiyyat işləri, işçi heyəti, sosial dəstək proqramları haqqında da ətraflı məlumat verilib.

Keçən il “Azəri-Çıraq-Günəşli” (AÇG) üzrə əməliyyat məsrəfləri

ləri təqribən 533 milyon və əsaslı xərclər 1 milyard 660 milyon dollar təşkil edib. Hasilat sərbəst, təhlükəsiz və etibarlı şəkildə aparılıb. Gündə orta hesabla “Çıraq”dan 109 min, “Qərbi Azəri”dən 116 min, “Şərqi Azəri”dən 76 min, “Dərinsulu Günəşli”dən 86 min və “Qərbi Çıraq”dan 44 min barel neft hasil olunub.

Ardı 5-ci səh.

## Ermənistanda sosial-iqtisadi böhran milli fəlakətə çevrilir

Bu ölkədə qiymətlərin durmadan bahalaşması cəmiyyətdə getdikcə daha böyük narazılıq yaradır

Son illərin təhlili Ermənistanda sosial-iqtisadi durumun getdikcə daha ağır vəziyyətə düşdüyünü, ölkədə insanların böyük məhrumiyyətlər içində yaşamağa məcbur olduğunu göstərir.

Bu vəziyyətdən xilas olmaq üçün işə mövcud Ermənistan hakimiyyəti tərəfindən əhaliyə hansısa inandırıcı perspektiv vəd edilmir. Bütün bunlar isə Ermənistan iqtidarı ilə əhali arasında daha böyük uçurumun yaranmasıyla müşayiət olunur.

Ölkədə vəziyyətin davamlı şəkildə pisləşməsinə əslində rəsmi qurumların özləri də etiraf edirlər.

Ardı 7-ci səh.

## Möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimizə xüsusi önəm veririk

İran İslam Respublikasının Prezidenti zati-aliləri cənab Seyid İbrahim Rəisiyə

Hörmətli cənab Prezident!  
İran İslam Respublikasının milli bayramı - İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında əlaqələr tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış, ortaq mənəvi dəyərləri bölüşən xalqlarımızın iradəsindən qaynaqlanır. Biz belə möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimizə xüsusi önəm veririk.

Bu gün ikitərəfli əlaqələrimizin yüksələn xətt üzrə inkişaf etməsi məmnunluq doğurur. Ali səviyyəli siyasi dialoq, qarşılıqlı səfərlər və müntəzəm görüşlər, imzalanmış sənədlər əməkdaşlığımızın möhkəmlənməsinə güclü təkan verir. İqtisadi-ticarət, enerji, nəqliyyat və digər sahələrdə qarşılıqlı fəaliyyətimizin çərçivəsinin gündən-günə genişlənməsi bunun bariz nümunəsidir.

Aşqabadda Sizinlə qarşılıqlı anlaşma şəraitində keçən görüşümüzü məmnuniyyət hissi ilə xatırlayıram. Hesab edirəm ki, apardığımız ətraflı fikir mübadiləsi və müzakirələr mü-



nasibətlərimizin daha da inkişafına və keyfiyyətə yeni mərhələyə daxil olmasına töhfə verəcəkdir.

İnanıram ki, Azərbaycan-İran münasibətləri xalqlarımızın mənafeələrinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

**İlham ƏLİYEV,**  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 fevral 2022-ci il

## Naxçıvanda inkişaf kənddən başlayır



Muxtar respublika kəndlərinin müasir quruculuğuna, əhəlisinin rifahına, “smart-ağıllı model” tətbiqinə görə də Azərbaycanda lider, rekordçu bölgədir

Naxçıvanda şəhər mərkəzindən bölgələrə doğru - coğrafi xəritədə məmləkətimizin ən hündür yüksəklikləri kimi əks olunan zirvələrdə qərarlaşmış dağ kəndlərinə gedərkən ətrafımızda sarı rəngli boruların da bizimlə birgə davamlı yol aldığını görürük...

2000-2500 metr hündürlükdə olan yaşayış məntəqələrinə doğru şəhərdən keyfiyyətli asfalt yol və bu qaz boruları gedir...

Bir anlıq ötən əsrin 90-cı illərinin Naxçıvanının blokadlı həyatı barədə unudulmaz ağır faktları yada salıram: işıq və qazın kəsilməsi səbəbindən şəhər, qəsəbə və kəndlərin zülmətə bürünməsi, amansız şaxtada qızınmaq üçün həyətdəki sonuncu

ağacların baltalanması, nəinki işdə, məktəbdə, hətta mənzillərdə belə insanların paltoda yaşaması...

Amma indiki məni 20 dərəcə şaxtada Naxçıvanın ən uca qəndlərinin ən yüksəklikdəki evlərində olarkən mənzildəki müsbət 30 dərəcəlik isti ilə qonaqpərvərliyin hərətində birgə qızınırdım...

Bu sarı borular yalnız muxtar respublikanın 100 faiz (!) qazlaşdırılmasının is-

batı deyil, zənnimcə, elə Yəni Naxçıvanın inkişafının, rifahının, rahatlaşan və firavanlaşan həyatının canlı abidəsidir, möhtəşəm rəmzidir...

Ucaq coğrafi məkan milli yüksəlişin mərkəzinə çevrilir

“Ucaq” məfhumunun izahı şübhəsiz ki, coğrafi təyinatlıdır. Amma daha çox məcazi mənada işlədilir, gerilliyi, ətaləti ifadə edir...

Naxçıvan coğrafi anlamda, əlbəttə ki, ucaqdır, Azərbaycanın cənub-qərb sərhədlərinin keçdiyi son məkanımızdır...

Ardı 4-cü səh.

## “Omikron”un sonuna yaxınlaşırıq?

Mart ayından sonra yoluxma hallarının azalacağı proqnozlaşdırılır

Koronavirusun “Omikron” ştamı yayılmağa başlayandan sonra bir çox ölkələrdə yoluxma halları kəskin artıb.

Ardı 7-ci səh.

## “Şuşa” və “Qarabağ”ın sorağı Avropadan gəlir

“Tovuz-Baltiya” şirkətinin ixrac etdiyi məhsullar “Made in Azerbaijan” brendinə nüfuz getirir

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra sahibkarlığa yaradılan sağlam şərait bacarıqlı iş adamlarına öz fəaliyyətlərini genişləndirmək üçün geniş imkanlar açdı. Nəticədə onların istehsal etdikləri bir çox məhsul növbəti ölkə daxilində, eləcə də xarici ölkələrə ixrac olunmaqla Azərbaycanın imicinə töhfələr verməyə başladı.

Bax: səh. 6





# Azərbaycan elektrik enerjisi ixrac edən dövlətdir



Əvvəli 1-ci səh.

Bildirildi ki, yükötürmə gücü 1000 meqavat olan 330/220/110 kilovoltluq "Qobu" Yarımsansiyasında isə ən müasir avadanlıq quraşdırılan 330 kilovoltluq açıq paylayıcı qurğu inşa edilib. Eyni zamanda həmin qurğunun yanında 220 kilovoltluq açıq paylayıcı qurğu yaradılıb və yarımsansiyalar üçün hər birinin gücü 250 meqavolt-ampere olan 4 avtotransformator quraşdırılıb. 110 kilovoltluq açıq paylayıcı qurğu isə "Qobu" Elektrik Stansiyasının qarşısında tikilib.

Yarımsansiyanın ərazisində müasir mikroprosessor tipli rəqəmsal idarəetmə və mühafizə panelləri ilə təchiz olunmuş yeni nəsil avadanlıqdan ibarət idarəetmə binası tikilib. Yarımsansiyada məsafədən idarə olunan mikro-SCADA dispetçer idarəetmə sistemi, əks-qəza avtomatikası sistemi qurulub. Rəqəmsal enerjisi sistem konsepsiyasına uyğun olaraq, istismara verilən yarımsansiyada aktivlərin, proseslərin, resursların idarə edilməsi, tədarük və paylanma zəncirlərinin təkmilləşdirilməsi, qüsurların vaxtında aradan qaldırılması, problemlərin tez həlli proqram təminatı vasitəsilə avtomatik həyata keçiriləcək.

İdarəetmə mərkəzi ilə yanaşı, mühəndis yataqxana korpusu inşa edilib, işçi heyət üçün xidməti otaqlar, fəsiləsiz əmək fəaliyyətini təmin edən şərait yaradılıb. Yarımsansiyanın ərazisində abadlıq işləri görüldü, daxili yollar çəkilib.

Qeyd edək ki, ən müasir üslubda inşa olunan 385 meqavattlıq "Qobu" Elektrik Stansiyasında isə 4 maşın zalı tikilib və ümumilikdə 21 aqreğat quraşdırılıb. Bu aqreğatların hər birinin gücü 18,3 meqavattır. Burada 7 ədəd güc transformatoru quraşdırılaraq yarımsansiyaya ilə əlaqələndirilib.

"Qobu" Enerji Qovşağının enerjisi sistemə inteqrasiyası üçün Şirvandaki "Cənub" Elektrik Stansiyasına 108 kilometr məsafədə 330 kilovoltluq ötürücü xətt inşa edilib. Eyni zamanda "Qobu" Yarımsansiyasının strateji əhəmiyyətli 330 kilovoltluq "Yaşma" Yarımsansiyası ilə əlaqələndirmək üçün 47 kilometr məsafədə 330 kilovoltluq elektrik verilişi xətti çəkilib. Bundan əlavə, 220 kilovoltluq 5-ci "Abşeron", 5-ci "Cənub" və 110 kilovoltluq 3-cü, 4-cü "Puta" hava xətlərinin giriş-çixış sxemi ilə yarımsansiyaya qoşulması işləri başa çatdırılıb.

Beləliklə, səhralığı xatırladan ərazidə cəmi bir il ərzində yüksəkqərginlikli ötürücü xətlərin, 385 meqavattlıq elektrik stansiyasının və 330/220/110 kilovoltluq yarımsansiyaların bir araya gətirildiyi böyük enerji şəhərciyi salınmaqla son illərin ən böyük infrastruktur layihələrindən biri reallaşdırılıb.

"Qobu" Enerji Qovşağının açılışından sonra Prezident İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinə - AZƏRTAC-a müsahibə verdi.



## Prezident İlham Əliyevin AZƏRTAC-a müsahibəsi

- Salam, möhtərəm cənab Prezident, AZƏRTAC-a müsahibə üçün vaxt ayırdığınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Cənab Prezident, bu gün 330 kilovoltluq "Qobu" Elektrik Yarımsansiyası və 385 meqavattlıq elektrik stansiyası istifadəyə verilir. Bir neçə gün bundan əvvəl yenidən qurulan "Yaşma" Qovşağ Yarımsansiyasının açılışında iştirak etdiniz. Ölkəmizdə enerji potensialının gücləndirilməsi baxımından bu stansiyaların əhəmiyyəti barədə nə deyə bilərsiniz?

- "Qobu" Enerji Qovşağı son illər ərzində inşa edilən ən böyük enerji obyektlərindən biridir. Nəzərə alsaq ki, həftənin əvvəlində "Yaşma" Yarımsansiyası işə salındı, hər kəs görə bilər, cəmi bir həftə ərzində Azərbaycanda enerji sahəsində nə qədər böyük işlər görüldü. Əlbəttə, bu nəhəng enerji obyektlərinin inşası zaman tələb edirdi. Ancaq ən qısa müddətə vaxt kəsdiyində belə nəhəng enerji obyektlərinin inşa edilməsi bizim güclü imkanlarımızdan xəbər verir.

Həftənin əvvəlində Yaşmada böyük yarımsansiyanın istifadəyə verilməsi enerji dayanıqlılığına xidmət göstərəcək. Gücü 750 meqavat olan yarımsansiyada, əlbəttə ki, bizim enerji sistemimizdə önəmli yer tutacaq. Bu gün isə 385 meqavat gücündə "Qobu" Elektrik Stansiyasının açılması, əlbəttə, generasiya güclərini böyük dərəcədə artıracaq. Bu stansiyanın yanında cəmi bir il ərzində 1000 meqavattlıq yarımsansiyaya inşa edilib. Onu da deməliyəm ki, bu genişmiqyaslı nəhəng layihələrin icrasında ancaq Azərbaycan şirkətləri, Azərbaycan mütəxəssisləri, fəhələri iştirak edə bilər. Yeni bu onu göstərir ki, bizim çox güclü texniki potensialımız, kadr potensialımız var.

Bu gün hər kəs görür ki, dünyada iqtisadi, maliyyə böhranı hələ də başa çatmayıb. Buna baxmayaraq, Azərbaycan da öz vəsaiti hesabına inşa edilən bu nəhəng obyektlərin istifadəyə verilməsi həm maliyyə imkanlarımızı göstərir, maliyyə müstəqilliyimizdən xəbər verir, texniki imkanlarımızı göstərir və onu göstərir ki, son illərdə elektrik enerjisi sahəsində çox böyük işlər görüldü, bu işlərin yəni də davamı var. Çünki artan tələbat - həm daxili tələbat, həm xarici tələbat, artan ixracımız bunu dikte edir. Onu da bildirməliyəm ki, keçən il Azərbaycanda 27 milyard kilovatt-saat elektrik enerjisi istehsal edilmiş və 1,6 milyard kilovatt-saat ixrac olunmuşdur. Bu, rekord göstəricidir. Yeni biz artıq çox ciddi elektrik enerjisi ixrac edən ölkəyə çevrilmişik. Qeyd etdiyim kimi, həm daxili tələbat, həm də xaricdə enerji gücümüzə olan tələbat bizə yeni addımların atılmasına sövq edəcək.

Cənab Prezident, məlumdur ki, Azərbaycanda demografik mənzərə çox müsbətdir, əhalimiz hər il artır. Eyni zamanda ölkəmizdə sənaye istehsalı da sürətlə inkişaf edir. Təbii ki, bütün bu amillər Azərbaycanda elektrik enerjisinə tələbatın artmasına səbəb olur. Elektrik enerjisinə artan bu tələbatın hansı mənbələrdən təmin olunması nəzərdə tutulur?

Bəli, Azərbaycanda demografik mənzərə çox müsbətdir. Müstəqillik dövründə əhalimiz 7 milyondan 10 milyona çatıb. Bu, ölkədə gedən müsbət meyllərin təzahürüdür, sabitliyin, əmin-amanlığın, iqtisadi inkişafın, sosial rifahın təzahürüdür. Əlbəttə ki, bizdə bütün sahələrdə olan potensial bu demografik artıma uyğun olmalıdır. Eyni zamanda ölkə iqtisadiyyatı artır, sənaye potensialı artır. Keçən il biz xalqımızı gözəl göstəricilərlə sevindirə bildik. Keçən il iqtisadiyyatımız 5 faizdən çox artıb, qeyri-neft sektorunda sənaye istehsalı isə təxminən 20 faiz artıb. Yanvar ayının ilk yekunları mənə bu günlərdə məruzə edildi. Nəticələr daha da ümidvericidir. İqtisadi artım təxminən 6 faiz, qeyri-neft sektorunda ümumi daxili məhsul təxminən 9 faiz, qeyri-neft sənaye istehsalı sahəsində isə artım 24 faiz olmuşdur. Bu da rekord göstəricidir. Yeni bu onu göstərir ki, müsbət dinamika bu il də təmin ediləcək. Yanvar ayı ilin başlanğıcıdır. Dünyanın istənilən ölkəsində yanvar ayında iqtisadi artım tempi, adətən, o qədər

güclü olur, o cümlədən Azərbaycanda. Amma qeyd etdiyim bu göstəricilər, nəcə deyərlik, özünüdə bir nəticədir.

Əlbəttə ki, artan sənaye artan generasiya gücləri tələb edir. Məhz biz buna görə belə nəhəng obyektləri inşa edirik. Artan daxili tələbatı belə gözəl enerji stansiyaları ilə təmin edəcəyik. Eyni zamanda, qeyd etdiyim kimi, bizim enerji gücümüzə xaricdə tələbat artır. Bizim 4 qonşu ölkəyə elektrik enerjisinin ixracatı artmaqdadır - Türkiyə, Rusiya, Gürcüstan və İran. Qeyd etdiyim kimi, 1,6 milyard kilovatt-saat elektrik enerjisi ixrac etmişik. Bizim həm neft, həm qaz, həm elektrik enerjisi ixracatı bu gün həm Azərbaycanın, həm qonşu ölkələrin və hətta Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir. Azərbaycan nadir ölkələrdəndir ki, bütün qonşu ölkələrə həm xam neft, həm təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edir.

Bu, əlbəttə ki, son illər ərzində əldə edilmiş nailiyyətlərdir. Biz hamımız xatırlayırıq ki, müstəqilliyimizin ilk illərində bizim özümlü enerji gücü çatmırdı. Mövduz olan stansiyalar yararsız vəziyyətdə idi və yeni stansiyaların tikilməsinə pulumuz yox idi, Azərbaycan elektrik enerjisi Rusiyadan idxal edirdi. Təbii qazla bağlı qıtlıq var idi, bölgələrdə, ümumiyyətlə, qaz yox idi və neft hasilatı kəskin düşmüşdü. Bu gün isə Azərbaycan dünya miqyasında bütün bu enerji komponentlərinin inkişafına görə qabaqcıl ölkələrdən biridir. Təsəffüf deyil ki, bu ay keçirilən 8-ci Cənub Qaz Dəhlizi Məşvərət Şurası məhz bu uğurlarımızı bir daha qeyd etdi. Orada çıxış edən demək olar ki, bütün iştirakçılar Azərbaycanın potensialından, Azərbaycanın imkanlarından danışırdılar. Mən orada çıxış edərkən dedim ki, biz etibarlı tərəfdaş, öz öhdəliklərimizi yerinə yetiririk, buna gücümüz də çatır, iradəmiz də çatır, məsuliyyətimiz də çatır. Ona görə bugünkü mənzərə çox müsbətdir və ölkə daxilində enerji təhlükəsizliyi ilə bağlı heç bir problem yoxdur, amma bu gün dünyanın bir çox ölkələrində bu problemlər var və kəskinləşir. Bezi ölkələr, ümumiyyətlə, öz enerji balansını düzün tərtib edə bilmirlər. Çünki xarici təchizatçılardan asılıdır və orada müəyyən problemlər yaranırdı. Ona görə biz həm ölkə daxilində, həm bölgədə, həm geniş mənada, qitədə çox etibarlı enerji təchizatçısı ölkəsinə çevrilmişik. Əlbəttə ki, növbəti planlarımız da var. Həm daxilə, həm xaricə artan tələbatı ödəmək üçün bizim böyük planlarımız var, onlar reallaşır, o cümlədən bərpaolunan enerji növləri ilə bağlı planlarımız. Əminəm ki, bu gün burada qeyd etdiyimiz açılış və buna bənzər açılışlar bundan sonra da çox olacaq.

Cənab Prezident, Siz bərpaolunan enerji növləri ilə bağlı məsələyə toxundunuz, növbəti sualımız da bununla bağlıdır. Son illər Azərbaycanda bərpaolunan enerji istiqamətində genişmiqyaslı işlər start verilib. Bərpaolunan enerji növlərinin inkişafı istiqamətində həyata keçirilən işlər barədə məlumat verməyinizi xahiş edirik.

Bu sahəni mən artıq bir neçə ildir ki, prioritet sahə kimi müəyyənləşdirmişdim. Onu da bildirməliyəm, adətən, bu sahəyə ölkələr daha ciddi fikir verir ki, ölkələrdə təbii enerji resursları yoxdur, ya azdır, ya da ki çatmır. Ona görə qazı və neft məhsullarını əvəzləmək üçün ölkələr məcburən bu sahəyə fikir verirlər, investisiyalar qoyurlar. Bizdə isə əksinə, biz özümlü və tərəfdaşlarımızı bundan sonra ən azı 100 il ərzində təbii qazla təchiz edə bilərik. Buna baxmayaraq, bu gün bərpaolunan enerji növlərinə sərmayə qoyuruq. Nə üçün? İlk növbədə, ona görə ki, bu ən təmiz enerji növüdür. Düzüdü, təbii qaz da təmiz enerji növüdür və biz Azərbaycanda elektrik enerjisi istehsal etmək üçün hazırda ancaq təmiz enerji növlərindən istifadə edirik, mazutdan istifadə etmirik, kömürdən istifadə etmirik. Halbuki bir çox ölkələr bu məhsullardan istifadə edirlər. Biz təbii qazdan, sudan, günəşdən, küləkdən istifadə edirik. Bunu nəzərə alaraq gələcəkdə ətraf mühiti qorumaq üçün biz mütləq bərpaolunan enerji növlərini yaratmalıyıq. İkinci səbəb ondan ibarətdir ki, bizim buna imkanımız var, potensialımız var. Ölkədə o qədər gözəl investisiya iqlimi yaradılıb ki, həm özümlü, həm də xarici firmalar buna böyük marağ göstərirlər. Bu marağı biz ya-

ratmışıq. Əgər neft-qaz sahəsində uğurlu siyasətimiz aparılmasaydı və tərəfdaşlar bizə inanmasaydılar, o cümlədən Azərbaycanın gələcəyinə inanmasaydılar, bu qədər böyük xarici sərmayə qoymazdılar. Ona görə bu gün bərpaolunan enerji növlərinin tam işə salınması istiqamətində çox ciddi iş qədər və bu işin nəticələrini biz görürük. Nədə görürük? İlk növbədə, onda ki, xarici firmalar, böyük şirkətlər bu sahəyə investisiya qoyurlar. Keçən ay bu sahədə ən böyük şirkətlərdən biri - "ACWA Power" və Azərbaycan arasında imzalanmış kontrakt əsasında təmələqurma mərasimi keçirildi, 240 meqavattlıq külək-elektrik stansiyası gələn il istifadəyə verilməlidir. Hazırda BP şirkəti ilə Cəbrayıl rayonunda 200 meqavattlıq çox gücə malik olan günəş-elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir. Günəş-elektrik stansiyasının inşası ilə bağlı "Azəri Enerji" şirkəti ilə danışıqlar gedir. Hər iki layihə təqribən 400-450 meqavat gücündədir. Üstəlik, qeyd etdiyim kimi, "ACWA Power" ilə 240 meqavat, ondan sonra "Xudafərin" və "Qız qalası" su anbarlarında İrəvan bərabər 280 meqavattlıq elektrik stansiyalarının tikintisi nəzərdə tutulur. O gücün yanısıra bizə çatacaq, bu da əlavə 140 meqavat təşkil edəcək. "Azəri Enerji"nin özü 50 meqavattlıq külək-elektrik stansiyası var. Ondan sonra azad edilmiş torpaqlarda keçən il "Güləbird", "Suqovuşan-1", "Suqovuşan-2", Kəlbəcərdə Lev çayı üzərində 4 su-elektrik stansiyası yenidən quruldu. Azad edilmiş torpaqlarda bu il 5 su-elektrik stansiyasının inşasının başlaması nəzərdə tutulur. Orada da təqribən 25-30 meqavat gücündə stansiyalar olacaq. Həmçinin azad edilmiş torpaqlarda ermənilər tərəfindən dağıdılmış 30-a yaxın su-elektrik stansiyasının tikintisi mümkün və olacaqdır. Mən firsətdən istifadə edərək, yerli və xarici investitorları bu sahəyə dəvət etmək istəyirəm. Çünki dövlət onsuz da bu işləri görəcək və görür. Amma yaxşı olardı ki, özəl şirkətlər də bu sahəyə investisiya qoysunlar. Əlbəttə ki, bizim böyük potensialımız Kəlbəcər-Laçın zonasındadır və azad edilmiş digər torpaqlarda. Mən bu rəqəmləri bildirmişdim, 9 min meqavattlıq çox təsdiq edilmiş enerji potensialı var, günəş və külək stansiyaları Nəzərə alaraq. Bizim ən böyük potensialımız Xəzər dənizindədir və təsəffüf deyil ki, hazırda dünyanın aparıcı enerji şirkətləri Xəzər dənizinə çox böyük diqqət yetirirlər, bəzə artıq təkliflər gəlməyə başlamışdır. Xəzər dənizini bərpaolunan enerji istehsalı ilə bağlı potensialı 150 min meqavattlıq çoxdur. Ona görə bütün bu işləri biz düzgün planlaşdırmalıyıq.

Daxili tələbatı təbii ki, ödəmişik, ödəyəcəyik, ixracda bağlı öz fəaliyyətimizi genişləndirməliyik, yeni ixrac bazarlarına çıxmalıyıq. Bizim bütün dörd qonşu ölkə ilə, dediyim kimi, enerji bazarları var, biz indi yeni bir layihə üzərində işləyirik. Zəngəzur dəhlizi ilə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına, oradan isə Türkiyəyə və İrana yeni xəttin çəkilişi indi artıq planlarımızdadır. Mən deməmişdim ki, Zəngəzur dəhlizi tək dəmir yolu, avtomobil yolu, hava nəqliyyatı üçün deyil. Eyni zamanda Zəngəzur dəhlizi enerji növlərinin ixrac edilməsi ilə bağlı öz rolunu oynayacaq. Azərbaycan ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasını elektrik enerjisi ilə təmin etmək üçün və oradan xarici bazarlara çıxmaq üçün və Türkiyədən sonra Avropaya çıxmaq üçün yeni bir xəttimiz olacaq. Bir xətt Gürcüstan-Türkiyə üzərindən keçir və ikinci xətt oradan keçməlidir. Biz bunun üzərində işləyirik və artan ixracımız həm önmimizizi artıracaq, eyni zamanda bizə əlavə valyuta gətirəcək. Biz təkə nəftdən, qazdan yox, eyni zamanda elektrik enerjisi də valyuta qazanacağıq və ölkəmiz daha da firavan yaşayacaq. Ona görə bütün bu layihələr bizim planlarımızdadır. Bugünkü açılış mərasimi bir daha gücümüzü göstərir, iradəmizi göstərir. Onu göstərir ki, qarşımızda duran bütün vəzifələri biz uğurla icra edirik.

Cənab Prezident, AZƏRTAC-ın suallarını ətraflı cavablandırığımıza görə Sizə minnətdar. Sizə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayırıq. Çox sağ olun.

- Sağ olun.







Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 iyul tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Nizamnaməsi" ndə dəyişiklik edilməsi haqqında

**Azərbaycan Respublikası Prezidentinin Fərmanı**

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**: Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 iyul tarixli 222 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1508; 2019, № 3, maddə 419, № 6, maddə 1049; 2021, № 3, maddə 226; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 dekabr tarixli 1540 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Nizamnaməsi"nin 3.1.33-cü yarımbəndinə "sahələrdə" sözdən sonra "i, habelə həmin təşkilatlar "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin 3-cü hissəsinin birinci cümləsinə uyğun olaraq Agentlikdə qeydiyyatdan (akkreditasiyadan) keçmədiyi hallarda" sözləri əlavə edilsin.

**İlham ƏLİYEV,**  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 fevral 2022-ci il

**Gəncənin inzibati ərazi bölgüsündə dəyişiklik edilir**



Fevralın 11-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. Komitənin sədri Siyavuş Novruzov bildirdi ki, iclasın gündəliyinə "Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" və "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə qanun layihələrinin birinci oxunuşda müzakirəsi daxil edilib.

Gündəliyin təsdiqindən sonra komitə sədri qanun layihələrini deputatlara təqdim edib. Siyavuş Novruzov bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə idarəetmə sahəsində aparılan müntəzəm islahatlar şəffaflığın artırılmasına, qanunçuluğun möhkəmləndirilməsinə, vətəndaş-dövlət münasibətlərinə mənfi təsir göstərən halların aradan qaldırılmasına yönəlib. Bu cəhətdən Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi ilə bağlı komitənin bugünkü iclasının müzakirəsinə çıxarılan qanun layihələri idarəetmənin təkmilləşdirilməsi sahəsində aparılan islahatların tərkib hissəsidir.

Məlumat verilib ki, "Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsində (birinci oxunuş) şəhərin tərkibindəki Kəpəz və Nizami rayonlarının ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılması təklif olunur. Ləğv edilən Nizami rayonunun tərkibində 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri müvafiq olaraq Gəncə şəhəri tərkibində 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri hesab edilir. Habelə ləğv edilən Kəpəz rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə, Cavadxan, Hacıkənd, Məhsəti, Natəvan, Sadıllı, Şıxzamanlı qəsəbə inzibati ərazi dairələri də müvafiq olaraq Gəncə şəhəri tərkibində 3 və 4 nömrəli sahə, Cavadxan, Hacıkənd, Məhsəti, Natəvan, Sadıllı, Şıxzamanlı qəsəbə inzibati ərazi dairələri hesab edilir.

Komitə sədri bildirdi ki, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) də Gəncə şəhərinin inzibati ərazi bölgüsündə dəyişikliklərlə əlaqədar hazırlanıb. Gəncə şəhərinin Kəpəz və Nizami rayonlarının ləğvi ilə əlaqədar bələdiyyələrin siyahısında da müvafiq uyğunlaşdırma xarakterli düzəlişin aparılması nəzərdə tutulub.



Müzakirə edilən qanun layihələri ilə bağlı Regional məsələlər komitəsinin üzvləri Elşən Musayev, Tahir Rzayev, Malik Həsənov, Emin Hacıyev, Səbinə Xasayeva, Nizami Cəfərov, Aqil Məmmədov, Səltar Məhəlibəyov çıxış edərək qanunda nəzərdə tutulan dəyişikliklərə dair rəylərini bildirdilər.

Deputatlar Nizami və Kəpəz rayonlarının ləğv edilərək onların inzibati ərazi dairələrinin Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilməsinə Prezident İlham Əliyev tərəfindən idarəetmənin effektivliyini və çevikliyini təmin edilməsi məqsədilə həyata keçirilən islahatların davamı kimi xarakterizə ediblər. Deputatlar Gəncədə vahid idarəetmənin təşkilinin onun gələcək inkişafı baxımından səmərəli olacağına inanırlarını bildirdilər.

Müzakirələrin sonunda hər iki qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə edilib.

**Ülker XASPOLADOVA,**  
"Azərbaycan"

**Müdafiə naziri Laçın rayonunda yerləşən hərbi hissələrdə olub**



lərə uyğun şərait yaradılıb. Burada istilik sistemi ilə təchiz edilmiş qərargah binası, yataqxana, hamam-sanitar qovşağı, ərzaq və əşya anbarları, ideoloji sinif, xidməti, məişət və silah otaqları var. Şəxsi heyətin qidalanması üçün nəzərdə tutulan yeməxana binası müasir standartlara cavab verən sobalar, soyuducular, eləcə də digər məişət texnikası və inventarla təchiz edilib.

Hərbi hissələr generatorlar vasitəsilə fasiləsiz elektrik enerjisi ilə təmin olunub. Ərazidə müxtəlif növ ağaclar kəlib, yaşıllıq zolağı və idman şəhərciyi salınıb.

Sonra general-polkovnik Zakir Həsənov hərbi hissənin tibb məntəqəsində olub. Məruzə edilib ki, burada hərbi qulluqçuların müayinə və müalicəsinə həyata keçirmək üçün müasir tipli tibbi avadanlıq quraşdırılıb, səyyar flüorografiya rentgen maşını və tətbihi üçün təcili tibbi yardım avtomobilləri mövcuddur. Nazir tibb məntəqəsində müalicə olunan hərbi qulluqçularla görüşərək onların səhəti ilə maraqlanıb, tezliklə sağalmaq üçün xidmət yerlərinə qayıtlarını arzulayıb.

Müdafiə naziri döyüş və avtomobil texnikası parkında hərbi texnikanın saxlanması şəraiti, istismarı və göstərilən texniki xidmətin keyfiyyəti ilə də maraqlanıb.

Daha sonra hərbi qulluqçularla görüşən müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində görülən işlər və həyata keçirilən islahatları danışıb. Nazir 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günü təzərinə, 2020-ci ilin Tovuz döyüşləri və 44 günlük Vətən müharibəsində göstərilən qəhrəmanlıq və fədakarlıq nümunələrinin dövlət başçısı tərəfindən yüksək qiymətləndirildiyini bir daha hərbi qulluqçuların diqqətinə çatdırdı. Azərbaycan Ordusunun ən müasir silah, döyüş texnikası və avadanlıqları təchizatının bundan sonra da planlı şəkildə davam etdiriləcəyini vurğulayıb.

Vətən müharibəsində qazanılan qələbədə sonra informasiya sahəsində ordumuzun nüfuzuna xələf gətirmək istəyən qüvvələrin fəaliyyətinə də toxunan müdafiə naziri yayılan böhtan və təxribat xarakterli məlumatlara qarşı diqqətli olmağı, hərbi və xidməti sirlərin qorunmasının vacibliyini xüsusi qeyd edib.

Görüşdə hərbi qulluqçular işğaldan azad olunan ərazilərdə müdafiə xidmət etməkdən qürur duyduqlarını və burada yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanına və Müdafiə Nazirliyinə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

Hərbi hissələrin xidməti döyüş fəaliyyəti ilə də maraqlanan müdafiə naziri dövlət başçısının ordumuz qarşısında qoyduğu vəzifələrin icrasını, eləcə də döyüş növbəliyinin təşkil və qoşunların döyüş qabiliyyətinin daha da artırılması ilə bağlı konkret tapşırıqlar verib.

**Xarici İşlər Nazirliyində kollegiya iclası keçirilib**



Fevralın 11-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun sədrliyi ilə Xarici İşlər Nazirliyinin (XİN) kollegiya iclası keçirilib.

Nazirliyin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, iclasda kollegiya üzvləri xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru, XİN-in Hüquqi Təminat İdarəsinin rəisi və Naxçıvan İdarəsinin rəisi iştirak ediblər.

İclasda Azərbaycan Respublikasının xarici siyasətinin hazırkı durumu və inkişaf istiqamətləri, xarici dövlətlərlə ikitərəfli münasibətlər, o cümlədən cari ildə diplomatik əlaqələrin qurulmasının 30 illiyi ilə bağlı tədbirlərin təşkil, beynəlxalq təşkilatlarla əlaqələr, ölkəmizin Qoşulmama Hərəkatında, ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda sədrliyi, eləcə də kadr məsələləri və digər mövzular müzakirə edilib.

**Azərbaycan ilə İspaniya arasında möhkəm dostluq münasibətləri yüksələn xətt üzrə inkişaf edir**

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan ilə İspaniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə mətbuat açıqlaması yayıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, açıqlamada fevralın 11-də Azərbaycan Respublikası ilə İspaniya Krallığı arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin təamam olduğu qeyd edilib.

Bildirilib ki, ötən 30 il ərzində Azərbaycan ilə İspaniya arasında qurulmuş dialoq və qarşılıqlı anlaşmaya əsaslanan möhkəm dostluq münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdədir. İki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi, enerji, mədəniyyət, turizm, humanitar, idman və digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi, müqavilə-hüquq baza-

Azərbaycan və İspaniya beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq, bir-birlərinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəkləyir və hörmət edirlər. Yüksək səviyyədə həyata keçirilən siyasi dialoq iki ölkə arasında beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq əlaqələrinin daha da inkişafına təkan verir.

İqtisadi, turizm, mədəniyyət və digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi, müqavilə-hüquq baza-

sının genişləndirilməsi istiqamətində atılan addımlar ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün yeni əlverişli perspektivlər açır. Hər iki ölkənin parlamentləri arasında yüksək səviyyədə olan əlaqələr ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsinə əhəmiyyətli töhfə verməkdədir.

"Azərbaycan ilə İspaniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə İspaniya hökumətinə və xalqına səmimi təbriklərimizi çatdırırıq və ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da uğurlu inkişaf edəcəyini əminliyimizi ifadə edirik", - deyə açıqlamada vurğulanıb.

**Ermənistan UNESCO missiyalarının səfərləri ilə bağlı razılığı təhrif etməyə çalışır**

Məlum olduğu kimi, cari il fevralın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilmiş görüşdə UNESCO-nun Azərbaycan və Ermənistanı ayrı-ayrı missiyalarının göndərilməsinə dair razılıq əldə olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin UNESCO missiyalarının bölgəyə səfərinə dair şərhində qeyd olunub. "Lakin Ermənistan Xarici İşlər Nazirliyi UNESCO missiyalarının Azərbaycana və Ermənistanla səfərləri ilə bağlı əldə olunmuş razılığı təhrif etməyə çalışır. Ermənistan Xarici İşlər Nazirliyinin bu dövlətin üzünə götürdüğü öhdəliklərindən növbəti dəfə yayınmaq cəhdini qınayıq.

Azərbaycan Respublikasına həyata keçirilməsi nəzərdə tutulan UNESCO texniki missiyasına gəldikdə, Azərbaycan tərəfi ilk addımdan bu missiyanın həyata keçirilməsini alqışlayıb və qısa müddət ərzində missiyanın baş tutması üçün bütün lazımlı işləri Azərbaycan və UNESCO arasında ikitərəfli formatda razılaşdırılıb.

Azərbaycan Respublikası bu missiyanın həyata keçirilməsi üçün 20 ildən artıq bir müddət ərzində ısrarlı şəkildə UNESCO-ya müxtəlif çağırışlar edib, bununla bağlı çoxsaylı məktublar ünvanlayıb. Təəssüfər olsun ki, belə bir missiya həyata keçirilməyib və bunun yeganə səbəbkəri Ermənistan olub. UNESCO təşkilat olaraq, özü də bu faktı 2005-ci il tarixli hesabatında qeyd edib. Belə ki, UNESCO Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğunu vurğulayaraq, səfərin məhz Ermənistan tərəfindən qarşısının alındığını etiraf edib.

UNESCO-nun Ermənistan missiyasına gəldikdə isə, Azərbaycan tərəfi dafələrlə Ermənistanla Azərbaycan xalqına məxsus mədəni irsin dağıdılması faktlarını UNESCO və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Ölkəmizin QHT-ləri bu yaxınlarda həmin dağıntılara dair ətraflı məlumatı UNESCO-ya təqdim edib. Bu dağıntılara dair məlumatlarda fotosəhifələr və digər sübutlar öz əksini tapıb.

Hesab edirik ki, Azərbaycan tərəfinin UNESCO-ya təqdim etdiyi faktların araşdırılması məqsədilə Ermənistan missiyasının göndərilməsi zəruridir. Ümid edirik ki, Ermənistan keçmişdə işğal altında saxladığı ərazilərə beynəlxalq missiyaların səfərlərinin qarşısını almaq siyasətindən fərqli olaraq, bu dəfə missiyanın təşkilinə şərait yaradacaq", - deyə XİN-in şərhində bildirilib.

**Milli Məclisin yaz sessiyasında növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb**

Milli Məclisin yaz sessiyasında növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb. Parlamentin Mətbuat və İctimaiyyətə əlaqələr şöbəsinin AZƏRTAC-a bildirilib ki, fevralın 15-də keçiriləcək iclasın gündəliyinə 11 məsələ daxil edilib.

1. "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi;
2. "Azərbaycan Respublikası Hökuməti ilə İspaniya Krallığı Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi;
3. "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi;
4. "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş);
5. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş);
6. Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş);
7. "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş);
8. "Normativ-hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiyaya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);
9. "Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);
10. "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);
11. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

**Kəlbəcər rayonu istiqamətində mövqelərimiz yenidən atəşə tutulub**

Fevralın 11-saat 08:50-dən 09:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçer rayonunun Yuxarı Şorça yaşayış məntəqəsində yerləşən mövqelərimizdən Kəlbəcər rayonunun Zaylıq yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini həç bir səbəb olmadan atıcı silahlardan istifadə etməklə atəşə tutub.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub. Şəxsi heyət və texnikamızda itki yoxdur.

Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

**Ordumuzun bölmələrinin sülhməramlıların müvafiqi yerləşdiyi ərazidə mülki evi, guya, atəşə tutması barədə məlumat yalandır**

Erməni sosial şəbəkələrində, guya, Rusiya sülhməramlılarının müvafiqi yerləşdiyi Azərbaycan ərazisində ordumuzun bölmələri tərəfindən mülki yaşayış evinin atəşə tutul-

ması barədə yayılan məlumat yalandır, təxribat xarakterli daşıyır. Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.





# Qurucu rəhbər, global lider, müzəffər komandan

## Naxçıvanda inkişaf kənddən başlayır



Xanəgah kəndi



Çarçiboğan kəndi



Vənənd kəndi



Dərvişlər kəndi



Şəhriyar kəndi



Nəcəfəlidizə kəndi



Payız kəndi



Muxtar respublika kəndlərinin müasir quruculuğuna, əhəlisinin rifahına, "smart-ağıllı model" tətbiqinə görə də Azərbaycanda lider, rekordçu bölgədir

təcürbələri, bacarıqları, iradələri və məsuliyyətləri var!

Hər məktəbin kitabxanasında 10 mindən artıq kitab var ki, onların yarısı da bədii ədəbiyyatdır, özü də buralar şagirdlərin sevimli məkanıdır. STEAM kabinetləri, biologiya, kimya, fizika laboratoriyaları, kompüter otaqları, elektron lövhəli siniflər, şahmat sinifləri, idman zalları, açıq idman qurğuları, fərdi qazanxana və digər ən müasir təhsil vasitələri ilə təmin olunan məktəblərin müəllim və şagirdləri bu qaçqının, etimadın nəticəsini ləyqincə doğruldular.

Etimada sədəqətlə

Vənənd kəndində 3 mərtəbəli musiqi məktəbini görəndə isə növbəti dəfə heyrətləndik.

Dağ kəndi və 3 mərtəbəli musiqi məktəbi...

34 sinif otağı, konsert zalı, musiqi ədəbiyyatı və oxunması zəruri olan kitablarla təmin edilmiş kitabxana, musiqi alətlərinin təmiri otağı olan binada 3 növbəli musiqi dərsi keçilir! Yeni tələbat böyükdür!

Öyrənirik ki, Naxçıvan kəndlərində belə möhtəşəm musiqi məktəblərinin sayı çoxdur və hər biri də gərgin iş qrafikinə malikdir. Unutmayaq, valideyn övladına, adətən, o zaman musiqi təhsili verər ki, ailəsinə yaxşı təmin edib, rahat və firavan həyat qurub, qaçqınları azalıb və indi uşaqların asudə vaxtının daha səmərəli keçməsinə düşündür...

Klassik musiqi ilə muğamın, sazla tarın, qamona fortepiannonun sədası bir-birinə qarışaraq gözəladək əks-səda verir...

Dağların o üzü isə düşməndir...

Orada kəndlər tam boşalıb, rayon mərkəzində isə səfalet, dərğunluq, tənəzzül hökm sürür, insanlar evlərinə kütləvi şəkildə tərk edirlər...

Dağın bir tərəfində isə rayon mərkəzlərini bir kənara qoyaraq, həttə kəndlər belə qəsəbə, şəhər təhsilində tikilir, qurulur, abadlaşır, insanlar yurdlarına qayıdirlər...

Bu dağlar yalnız Azərbaycanla Ermənistanı, Naxçıvanla qədim oğuz yurdlarını ayırır, həm də intibahla böhranın, rifahla səfaletin, Zəfərlə təslimçiliyin, şəhər musiqisi ilə metəm avazının sərhəddir!

Prezident İlham Əliyev Naxçıvanın kəndlərini məhz düşməne gözdağı kimi inkişafın zirvələrinə ucaldır, qurur, cənənetə çevirir!

Muxtar respublika rəhbərliyi də Prezident fədakarlığını davam etdirərək yüksək məsuliyyət və tələblərlə kəndlərə təraqqi gətirir, abadlaşdırır, Naxçıvanda "Avropa kəndi" konseptini uğurla tətbiq edir!

Ancaq ən böyük qəhrəmanlar bu diyarın sadə insanlarıdır, zəhmətkeş naxçıvanlılardır! Blokadanın məhrumiyyətlərini, acınacaqlı, böhranlı illərini mətinliklə, ləyaqətlə yaşadırlar, sınımdılar, gileylənmədilər...

Ulu Öndərə və Prezident İlham Əliyevə böyük sədəqətlə bu yurdu yaşatdırlar, çətinliklə yenidən qurdular, əziyyətlə təraqqi yoluna çıxardılar, indi isə nailiyyətin bəhrəsini şükranlıqla yaşayırlar...

Naxçıvan Ulu Öndər Heydər Əliyevin arzuladığı, planlaşdırdığı kimi böyük yüksəliş dövrünə qədəm qoyub...

Qədim Naxçıvanın Prezident İlham Əliyevin müəllifliyi ilə yeni inkişaf dastanı yazılır...

Prezident himayəsi və qaçqısı ilə muxtar respublika rəhbərliyinin məqsədyönlü düzgün fəaliyyəti nəticəsində zəhmətkeş naxçıvanlılar öz yurdlarını Qafqazın ən güclü quruculuq və abadlıq diyarına çevirirlər...

Yeni Naxçıvanın uğur formulu da elə budur...

Etimada sədəqətlə...

İxtiyar HÜSEYNLİ, "Azərbaycan"

Bakı-Naxçıvan-Bakı

## Müstəqil siyasət, yüksəliş və qələbə

İlham Əliyev böyük qətiyyətlə Azərbaycanı milli hədəflərinə çatdırır

Əvvəli 1-ci səh.

Bəli, Heydər Əliyev qurduğu və qurduğu, İlham Əliyev rəhbərliyi ilə tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan indi haqlı olaraq dünyanı sayılıb-seçilən, etimad və ehtiram göstərilən dövlətlərdən biridir. Prezident İlham Əliyev qeyd etdiyi kimi, biz Azərbaycan vətəndaşları olmağımızla haqlı olaraq fəxr edirik: "Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq".

Artıq uzun müddətdir ki, güclü Azərbaycan dövlətinin xarakterizə edən əsas məqamlardan biri onun müstəqil siyasət həyata keçirməsidir. Müasir beynəlxalq münasibətlər sisteminin realıqları təsdiq edir ki, dövlətin müstəqilliyi hələ onun müstəqil siyasət yürütməsi demək deyil. Ermənistanın təhsilində bir çox ölkəni misal göstərmək olar ki, onların xarici siyasət kursu kənar siyasət mərkəzlərindən müəyyən edilən və ya diklə olmur. Müstəqil siyasət yürütmək global proseslərdə fəal iştirak etmək, müvəqqəti qaymaqla, öz dövlətinin menafələrini təmin etmək deməkdir. Bu baxımdan Ulu Öndər Heydər Əliyev prezidentliyi dövründən Azərbaycanın global siyasət-iqtisadi proseslərdə iştirak göstəriciləri, həyata keçirdiyi enerji strategiyası, Xəzərini karbohidrogen ehtiyatlarının tarixdə ilk dəfə olaraq alternativ mənbələrlə dünya bazarlarına çıxarılması, bu yolda bir çox beynəlxalq təzyiqləri dəf etməsi həyata keçirilən müstəqil siyasətdən xəbər verir.

Müdrük və fədakar siyasət

Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi Prezident İlham Əliyev hələ 2003-cü ildən tarixi hədəflər müəyyən etmişdir. Bu hədəflər qazanılması uğurların davamlı olması, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı ilə yanaşı, işğal altındakı torpaqlarımızın azad edilməsi idi. 2003-cü ilin prezident seçkilərindən sonra andiçmə mərasimində İlham Əliyev demişdi: "Azərbaycanın torpaqların işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqların işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımızla baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükenməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir. Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Öminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir".

2003-cü ildən sonra Prezident İlham Əliyev respublikamızı qarşıya qoyulan hədəflərə çatdırmaq üçün müdrük və fədakar siyasət yürütdü. İlk növbədə, Azərbaycanın sosial-iqtisadi inkişafı təmin olundu. Öz bəhrəsini verən enerji siyasəti iqtisadiyyatın digər sahələrini inkişafına təkan verdi. Bu illər ərzində Azərbaycan bir çox enerji və iqtisadi layihələri sürətlə reallaşdırdı, tranzit rəqabətini gücləndirdi, bir vaxtda mükəmməl neqliyyat infrastrukturunu şəbəkəsi yaratdı, abadlaşdırır, Naxçıvanda "Avropa kəndi" konseptini uğurla tətbiq edir!

Əlbəttə, bütün bu nailiyyətlərin təməlinə dayanan səbəblər düzgün idarəçilik, müasir siyasi-iqtisadi qərarların dəyərli təhlil və müstəqil siyasətin həyata keçirilməsidir. Bütün bunlar Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsini şərtləndirən əsas amillərdir. Bu uğurların məntiqi davamı isə torpaqlarımızın işğaldan azad edilməsi oldu. Prezident İlham Əliyev iqtisadi inkişafı təmin etməklə, Azərbaycanı beynəlxalq aləmdə söz sahibinə çevirməklə respublikamızın qarşısında dayanan yeganə ağırlıq problemi də həll etdi.

Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi müasir müstəqillik tariximizin ən əlamətdar hadisəsi oldu. Ali Baş Komandan İlham Əliyevin müəllifliyi, ordumuzun qədrətli, hərbiçilərimizin qəhrəmanlığı hesabına qazanılan bu zəfər müstəqillik tariximizdə daha da şərafətləndirdi, xalqımıza fəxarət bəxş etdi. Bu qələbə bir daha təsdiqlədi ki, İlham Əliyev rəhbərliyi ilə Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır.

Prezident İlham Əliyevin hər bir qərarı, atdığı hər bir addım Azərbaycanın milli maraqlarının həyata keçirilməsi, ölkəmizin beynəlxalq nüfuzunun daha da artırılmasını, güclü dövlət və müasir cəmiyyət konsepsiyasının ardıcıl şəkildə reallaşdırılmasını, əhəlinin rifah halının daha da yüksəldilməsini təmin etmək məqsədi daşıyır. Ölkə edilmis uğurlarımız göstərir ki, İlham Əliyev dövlətimizi və xalqımızı bu hədəflərə layiqincə və uğurla çatdırır.

Rəşad CƏFƏRLİ, "Azərbaycan"

Əvvəli 1-ci səh.

Amma Naxçıvana, həttə coğrafi məkana milli yüksəlişin mərkəzinə çevrilir...

Hər bir ölkənin, vilayətin əsl siması, inkişafın real göstəricisi onun paytaxtı, əsas şəhərləri deyil, məhz əyalətləri, kəndləridir. Əgər tərəqqi, rifah meqopolislərə məhdudlaşsın, bunun bölgələrdə əksi yoxdursa, demək, yüksəliş də dar çərçivədədir, həm də dayanıqlı deyil.

Azərbaycanın birmənalı olaraq Qafqazın, çoxsaylı parametrlərdə isə MDB-nin və Şərqi

Ucaq coğrafi məkana milli yüksəlişin mərkəzinə çevrilir...

Hər bir ölkənin, vilayətin əsl siması, inkişafın real göstəricisi onun paytaxtı, əsas şəhərləri deyil, məhz əyalətləri, kəndləridir. Əgər tərəqqi, rifah meqopolislərə məhdudlaşsın, bunun bölgələrdə əksi yoxdursa, demək, yüksəliş də dar çərçivədədir, həm də dayanıqlı deyil.

Azərbaycanın birmənalı olaraq Qafqazın, çoxsaylı parametrlərdə isə MDB-nin və Şərqi

Avropanın lider ölkəsi olduğu haqqətini onun elə bir bölgəsində - Naxçıvanın təmsilində daha aydın görmək olar. Yeni inkişaf yalnız paytaxt Bakıda deyil, müəyyən istiqamətlərdə, hətta onu üstələyən blokadada yaşayan Naxçıvandır!

Naxçıvanın inkişafının əsl miqyasını, real mənzərəsini də məhz onun kəndlərində gördük. Hələ səfərdən öncə Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov bizə muxtar respublikanın kəndlərində daha çox olmağı tövsiyə etmişdi: "Əsl Naxçıvan, əsl inkişaf, əsl rifah, əsl quruculuq məhz kəndlərdədir. Avtomobilinizi xəbər etmədən istənilən dağ kəndinə sürdürün, ora ilə, insanlarla tanış olun. Görün oradakı yaşayış səviyyəsi, sosial infrastruktur harada var?! Görün Naxçıvan kəndləri dilimizdən düşməyən Avropa kəndlərindən geri qalır mı?! Görün, Prezident İlham Əliyev Naxçıvanda hər kəndin təmsilində necə bir cənənt, inkişaf mərkəzi yaradıb. Görün, Ali Məclis Sədri Naxçıvanda kəndlərə necə müasir şəhər siması gətirib. Görün, sadə, zəhmətkeş naxçıvanlılar öz kəndlərini necə sevir, dəyanət və əzmlə qurub, yaradırlar..."

Həm də filoloq alim olan Bəxtiyar müəllimin həsrətli, yüksək emosionalıqla söylədiyi bu sözləri iddialı qənəət kimi qarşıladıq. Sözlün düzü, bir az da, sanki, şişirtmə təsiri bağışlayırdı. Amma səfər müddətində olduğumuz kəndlərdə heyretlə, məhz heyretlə müşahidə etdiyimiz real mənzərə isə Bəxtiyar Əsgərovan, əslində, hələ çox təvazükar olduğunu göstərdi...

Həm də filoloq alim olan Bəxtiyar müəllimin həsrətli, yüksək emosionalıqla söylədiyi bu sözləri iddialı qənəət kimi qarşıladıq. Sözlün düzü, bir az da, sanki, şişirtmə təsiri bağışlayırdı. Amma səfər müddətində olduğumuz kəndlərdə heyretlə, məhz heyretlə müşahidə etdiyimiz real mənzərə isə Bəxtiyar Əsgərovan, əslində, hələ çox təvazükar olduğunu göstərdi...

Ailə təsərrüfatları böyük samərə verir

Nuhun binə saldığı bu müqəddəs məkana hər tərəfdən dağların qoynundadır. Naxçıvanın ərazisi hündür dağlarla əhatələnmiş dərəni xatırladır. 5,5 min km<sup>2</sup>-lik ərazinin 4,2 min km<sup>2</sup>-ini, yeni 76 faizini dağlar tutur.

Bu baxımdan, Naxçıvan kəndlərinin mütləq əksəriyyəti "dağ kəndləri" kateqoriyasına aid edilir. Ümumilikdə muxtar respublikada 203 kənd və 9 qəsəbə mövcuddur. Əhalinin 65 faizi, yeni 300 minə yaxın insan kəndlərdə məskunlaşıb.

Zəngəzur, Dərələyəz, Saraybulaq sıra dağları boyunca Ermənistanla 246 km-lik sərhəd xətti uzanır və bu hüddüdə da xeyli kənd var. Muxtar respublikanın dünənki təvazükkar, bugünkü məğlub dövlətə üç tərəfdən həmsərhəd olması onun kənd əhalisi üçün əlavə problem, çətinlik, qaçığı yaradır.

Bu baxımdan Naxçıvanda uzun illərdə inkişafın əsas prioriteti kimi kəndlər nəzərə alınır. Müasir Naxçıvan kəndləri qaz, enerji, təminatı ilə tam təchiz edilən, xəstəxana, ambulatoriya, məktəb və digər zəruri infrastrukturuna olan, hətta məhəllələr arası yolları belə asfaltlanan, alternativ enerji mənbələrindən istifadə edən, dövlət subsidiyaları və yardımı ilə zəhmətli hesabına təsərrüfatının bərkətini idən-ile artıran, məhsulunu satmaq üçün daim bazarı olan, sakinləri kütləvi şəkildə geri dönan, ən müasir informasiya texnologiyalarından istifadə edən, iş problemi yaşamayan, "smart-ağıllı kənd" modelini mənimsəyən modern yaşayış məntəqələridir.

Naxçıvan yalnız inkişaf dinamika baxımından deyil, həm də kəndlərinin abadlığına, quru-

culuğuna, rifahına, müasirliyinə, təminatına görə Azərbaycanda lider, rekordçu bölgədir!

Kəndlərdə evlərin təmiri, dam örtüklərinin dəyişdirilməsi, sosial kommunikasiyaların təminatı bütünlüklə muxtar respublikanın rəsmi strukturları tərəfindən icra olunub. Kəndlərin əksəriyyətində hətta tövlər belə heyvətlərdən yığıdırılıb, əhaliyə mərkəzləşdirilmiş qaydada yeni, daha müasir texniki-təvəllər verilib. Bu isə sakinlərə həm rahatlıq yaradıb, həm yersiz məsərəflərdən azad edib, həm də heyvandarlığın artımına töhfə verib. Həmsöhəbət olduğumuz insanlar bu faktı döndə-döndə böyük nailiyyət kimi qeyd edirdilər.

Önilliklər öncə başlanmış Naxçıvan kəndlərinin indi qışında da qələbəlik olur, artıq kəndlərini tərk edən yoxdur. Ümumiyyətlə, kəndlərdə bütün yaş nəslillərinin təmsilçiləri - uşaqlar, gənclər, qocalar yaşayır. Əhalinin fəaliyyət yönümü kənd təsərrüfatının ənənəvi sahələri olsa da, burada yeni təşəbbüslər icra olunur, aqrar sektorun müasir innovativ istiqamətləri sınaqdan uğurla çıxarılır. Müstəqillik illərində kənd təsərrüfatı məhsullarının həcmi burada 15 dəfə, öten il isə 5,3 faiz artıb.

Muxtar respublikada kənd təsərrüfatının inkişafında ailə təsərrüfatlarının da mühüm rolu var. Dövlət tərəfindən bu fəaliyyət sahəsinin stimullaşdırılması ilə bağlı atılan addımlar muxtar respublikada ailə təsərrüfatlarının sayının artmasına və inkişafına münbit şərait yaradıb. 5 il öncə Muxtar Respublika Ali Məclisi Sədri'nin təşəbbüsü ilə ailə təsərrüfatlarının inkişaf istiqamətləri müəyyən edilmişdir. Hazırda muxtar respublikada mindən çox ixtisaslaşmış iri ailə təsərrüfatı fəaliyyət göstərir. Qeyd edək ki, 2015-ci ilin muxtar respublikada "Kənd təsərrüfatı ili", 2019-cu ilin isə "Ailə təsərrüfatları ili" elan edilməsi aqrar sahənin inkişafına təkan verən məqsədyönlü addımlardan olub.

Ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2021-ci ildə 76 ailə təsərrüfatına 1 milyon 221 min 400 manat dövlət maliyyə dəstəyi göstərilib, ailə təsərrüfatları 5000 ədəd 27 çeşiddə qablaşdırma vasitələri ilə təmin olunub. Ən mühüm istiqamətlərdən biri də ailə təsərrüfatlarında istehsal olunan məhsulların satışına dövlət dəstəyinin göstərilməsidir. Muxtar respublikanın kəndlərində yaradılan müasir infrastruktur, istehsal edilən kənd təsərrüfatı məhsullarının sərbəst bazara çıxarılması imkanları insanların bu sahəyə marağını daha da artırır. Həmçinin mağaza və marketlərdə ailə təsərrüfatı məhsulları üçün yaradılmış xüsusi bölmələr, ictimai obyektləri, restoranlar, kafelər, hotel və mehmanxanalar da ailə təsərrüfatı məhsullarının satışının təşkilini, qapalı tipli müəssisələr, uşaq bağçaları tərəfindən bu məhsulların alınması, "Ailə təsərrüfatı məhsulları" festivallarının keçirilməsi ailə təsərrüfatlarının inkişaf etdirilməsi sahəsində atılan əhəmiyyətli addımlardandır.

Ötən vaxtımızda Naxçıvan təhsilinin uğurları ilə bağlı faktları sadalayarkən, Ordubad təhsilinin nailiyyətlərinə xüsusi toxunmuşduq. 2020-ci ildə I və II mərhələ üzrə buraxılış imtahanlarında bölgələr üzrə ən yaxşı təhsil göstəricisi məhz Ordubad məxsus idi. Yeni dağ rayonu olan Ordubadın məktəbləri bütün Azərbaycan üzrə lider mövqedə olublar! Ucaq bölgə sayılan Ordubadın şagirdləri Azərbaycan təhsilinin favoriti, avangardı, bayraqdarı olublar!

Bu şanlı ənənələrin daşıyıcısı və yarıdıcısı olan şagirdləri, müəllimləri görüştük. Qazanmışları uğurla kifayətlənmək niyyətində deyillər, nailiyyət bayrağını daim daşımağa iddialıdır! Bu iddialarını təmin etməyə isə

Dağ kəndlərinin məktəbləri milli təhsilin uğur bayraqdarlarıdır

Naxçıvan kəndləri üçün spesifik bir infrastruktur da mövcuddur. Kənd mərkəzi adlanan bina, adətən, üçmərtəbəli olur,





# Dövlət Statistika Komitəsində qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclası keçirilib

Dövlət statistika orqanlarının ötən ildəki fəaliyyəti və 2022-ci ildə qarşıda duran vəzifələrə bağlı fevralın 11-də Dövlət Statistika Komitəsi aparatı şöbələrinin, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi, şəhər və rayon statistika idarələrinin rəhbərlərinin iştirakı ilə geniş kollegiya iclası keçirilib.



Komitədən AZƏRTAC-a bildirilib ki, iclasdan öncə "Dövlət qulluqçularının təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 iyun tarixli Sərəncamına əsasən dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Dövlət Statistika Komitəsinin bir qrup eməkdaşına "Dövlət qulluğunda fərqlənməyə görə" medalının təqdim olunma mərasimi keçirilib. Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov dövlət qulluqçularını yüksək dövlət təltifi münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Təltif edilmiş şəxslərdən Cabbar Musayev və Hamlet Məmmədov söz alaraq fəaliyyətlərinə verilən yüksək qiymətə görə dövlət başçısına öz minnətdarlıqlarını bildirib, gələcəkdə də bu yüksək etimadın doğruldulması üçün bütün səy və bacarıqlarını əsirgəməyəcəklərini söyləyiblər.

Daha sonra Komitə sədri Tahir Budaqov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə 2021-ci ildə bütün sahələrdə sistemli və ardıcıl xarakterli islahatların həyata keçirildiyini, siyasi və iqtisadi idarəetmə metodlarının müasirləşdirildiyini, ölkəmizin dünyada artan nüfuzunun və inkişaf tempinin daha da gücləndiyini diqqətə çatdırıb.

Bildirib ki, dövlət başçısının həyata keçirdiyi uğurlu siyasətin nəticəsində 2021-ci ildə iqtisadi artım 5,6 faiz təşkil edib, qeyri-neft sektoru 7,2 faiz, kənd təsərrüfatı 3,4 faiz, sənaye istehsalı 5,2 faiz, qeyri-neft sənaye məhsulu 18,9 faiz, neçliyə dair vətəndaşlar arasında 2,8 faiz, sərnişin daşınması 3,1 faiz, informasiya və rabitə xidmətləri 6,1 faiz, pərakəndə ticarət dövriyyəsi 3,2 faiz, ödənişli xidmətlərin həcmi 4,8 faiz artıb, əsas kapitala 16,1 milyard manat investisiya qoyulub.

Tahir Budaqov Prezident İlham Əliyevin milli statistika sisteminin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq komitə tərəfindən həyata keçirilən islahatlar və qurumun 2021-ci ildəki fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edib ki, 2021-ci ildə Dövlət Statistika Komitəsi rəsmi statistika məlumatlarının müasir tələblərə uyğun hazırlanmasını, milli statistika sisteminin inkişafı məsələlərini diqqət mərkəzində saxlayıb və öz fəaliyyətini Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdıraraq təsdiq edilmiş 2021-ci il üçün statistik işlər proqramı, metodoloji və məlumat istifadəçiyi ilə iş planı, iqtisadi təhlil üzrə rüblük iş planları əsasında qurub, Azərbaycanın Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsinin ye-

# Sosial ödənişlər üçün ayrılan vəsaitlər bu il daha da artacaq

Son illərdə yeni sosial ödəniş növləri təsis edilib, ödəniş təyini olunanların sayı artıb. Hazırda isə Vətən müharibəsi iştirakçılarına "Müharibə veteranı" adı verilməklə onlara Prezident təqaüdünün təyinatı işləri aparılır və yaxın günlərdə bitəcək. Bütün bunlar sosial ödənişlərin davamlı artımı ilə bərabər, sosial təminatın əhatə dairəsinin ilkin-ile genişləndiyini göstərir.



Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu barədə nazirliyin kollegiya iclasında bildirilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Prezident İlham Əliyevin uğurlu sosial siyasəti sosial təminat sisteminin gücləndirilməsinə və sosial müdafiə proqramlarının genişlənməsinə imkan verir. Hər il bu istiqamətdə mühüm addımlar atılır.

Kollegiya iclasında eməkhaqqı və digər sosial ödənişlərin 2022-ci ilin əvvəlindən artırımla üçün 1,5 milyard manat, pensiyalarda indeksasiya, əsaslı yeni artım və pensiyalara maddi yardım üçün 352 milyon manat həcmində əlavə illik vəsait ayrıldığı qeyd edilib.

2018-2021-ci illərdə sosial təminat növləri üzrə illik xərclər 2,4 milyard manat və ya 60 faiz artaraq 6,4 milyard manata çatıb. Keçən il yalnız pensiya təminatı istiqamətində 2021-ci ildə "Elektron xidmətlər" bölməsi hazırlanıb, Koreya Statistika Komitəsi ilə birgə həyata keçirilən "Azərbaycan Respublikasında Statistik Potensialın Gücləndirilməsi" layihəsi çərçivəsində hazırlanmış "Azərbaycanın Statistik İnformasiya Xidməti - ASIS"-in məlumat bazası təkmilləşdirilib, yeni bölmələr, o cümlədən "Mənim səhifəm" bölməsi, habelə yeni funksiyalar yaradılıb.

Statistika məlumatlarının toplanması, emalı və yayılmasında istifadə olunan informasiya texnologiyalarının tətbiqi imkanlarının genişləndirilməsi, statistik informasiya sisteminin inkişafı etdirilməsi üçün bir sıra işlər görüldü, respondentlərin yerli statistika orqanlarına gəlmədən hesab məlumatlarını elektron formada təqdim etmələri üçün zəruri tədbirlər həyata keçirilib və nəticədə statistik hesabatlardan onlayn rejimə elektron formada qəbulu 95 faiz ötürüldü, bununla da vətəndaş-məmur təmaslarının səviyyəsi minimuma endirilib, eyni zamanda statistik məlumatların işlənməsi və təhlili imkanları yüksəldib.

Daha sonra 2021-ci ildə də statistik sistemdə aparılmış sistemli islahatlar, hesabat intizamı, metodologiyaların hazırlanması, statistik vahidlər və istifadəçilərlə işlərin təşkili, inzibati məlumatlardan istifadə, statistika məlumatlarının toplanmasında, emalında və yayılmasında informasiya texnologiyalarının tətbiqi, məlumatların keyfiyyətinin artırılması istiqamətində statistik orqanlar tərəfindən görülmüş əsas işlər barədə hesabat müzakirə edilib, əldə olunan nailiyyətlərə, həmçinin yol verilmiş nöqsan və çatışmazlıqlarla bağlı Dövlət Statistika Komitəsi aparatının şöbə müdirlərinin və yerli statistika orqanlarının rəhbərlərinin çıxışları dinlənilib, müvafiq qərar qəbul edilib.

Sonda kollegiya iclasına yekun vuran Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov qarşıda duran vəzifələrin vaxtında və keyfiyyətlə icrası üçün qurumun müvafiq strukturlarına konkret tapşırıqlar verib.

məbləğində 2,2 dəfə, ölkə üzrə orta aylıq pensiya məbləğində 60 faiz artım olub. Dövlət başçısının 2022-ci il fevralın 8-də imzaladığı sərəncamı ilə pensiyalarda orta hesabla daha 9 faiz artıma nail olunub ki, nəticədə pensiyaların orta aylıq məbləğinin bu il 360 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləğinin 385 manata çatacağı gözlənilir.

Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərində dövlət büdcəsindən ayrılan vəsaitin (transfert) payı ödənişlərə də azalaraq 25,2 faiz endiyi də diqqətə çatdırılıb. Bildirilib ki, ümumilikdə transferin payı DSMF gəlirlərində 2017-ci ilə (38,1 faiz) müqayisədə 12,9 faiz azalıb. Bu müsbət dinamika sosial sığortaya daxil olmaları nəticəsində artımın, fəaliyyət sahələrində şəffaflığın təminatı və optimallaşdırma tədbirlərinin nəticəsi olaraq, DSMF-nin maliyyə dayanıqlığının möhkəmlənməkdə davam etdiyini göstərir.

Kollegiya iclasında 1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xüsusi nəticədə əlilliyi müəyyən edilmiş şəxslərə və onlardan vəfat edənlərin ailə üzvlərinə bir dəfəlik ödəmələrinin verilməsinə hazırlıq işləri də müzakirə olunub, yaxın vaxtlarda həmin ödənişlərin verilməsinə başlanacağı bildirilib.

Nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların 2021-ci ildəki fəaliyyətinin yekunları və 2022-ci ildə qarşıda duran vəzifələr müzakirə olunub.



Üvəlli 1-ci şəh.

# bp keçən ilin yekunlarını açıqladı: «Bütün fəaliyyətlər plana uyğun davam edib»

Beləliklə, AÇQ-dən gündəlik orta hasilat 458 min barel təşkil edib. İl ərzində bu yataqlar bloku, ümumilikdə, təxminən 167 milyon barel, yəni 23 milyon ton verib.

Sentyabrın 18-də AÇQ layihəsi 4 milyon barel ümumi hasilat əldə oluması uğurlu qeyd edib. İlin sonunda müqavilə sahəsində 135 neft hasilatı, 29 su injektoru və 8 qaz injektoru quyusu istismarda olub.

"Azəri Mərkəzi Şərgi" (ACE) layihəsi, eləcə də bp-nin iştirakçı olduğu digər fəaliyyətlər plana uyğun şəkildə irəliləyib. İlin sonunda axırıncı iri avadanlıq yükləri Bakıya çatdırılıb və beləliklə də lazım olan bütün avadanlıqların daşınması başa çatıb. Bibiheybətdeki tikinti sahəsində ACE platformasının üst modulunun və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri də qaydasında irəliləyib. Heydər Əliyev adına Bakı Dərin Özlülər Zavodunda işə başlayacaq blokunun tikintisi üzrə işlər aparılıb. "İsrafil Hüseyinov" borudüzən gəmisi artıq platformanın sualtı neft və qaz xətlərinin tikintisinə başlayıb.

İlin sonunda ACE layihəsi üzrə işlər, ümumilikdə, 65 faiz tamamlanıb. Hazırda layihənin icrası üzrə işlər ən yüksək həddədir və bu işlərə Bakı, Avropa və Birləşmiş Krallıqda 5500 nəfər çalışıb olub ki, onların da əksəriyyəti Azərbaycan vətəndaşlarıdır.

Ümumilikdə, layihə üzrə mühəndis-layihə, tədarük və istehsal-quraşdırma işləri ACE-dən ilk hasilatın 2023-cü ildə əldə olunması qrafikinə uyğun davam edir.

2021-ci ildə AÇQ-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin "Neft Daşları"ndakı qurğu vasitəsilə gündə orta hesabla 9 milyon kubmetr, ümumilikdə, 3 milyard kubmetr səmt qazı təhvil verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqli saxlamaq məqsədilə yenidən kollektora vurulub. Səngəçal terminalından təxminən 231 milyon barel neft və kondensat ixrac olunub. O cümlədən, 200 milyon barel Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəməri və təxminən 31 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu ilə yola salınıb.

Qaz terminalından əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), genişləndirilmiş CQBK və terminalın qaz emalı obyektlərini "Azəriqaz" sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur. İl ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 61 milyon standart kubmetr (2 milyard 166 milyon standart kubfudun çox) "Şahdeniz" qazı göndərilib.

# Şəhidin barelyefi açılıb

Gəncədə Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksələn Seyidzadə Mirhüseyn Miryusif oğlunun barelyefinin açılış mərasimi keçirilib.



AZƏRTAC xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Milli Məclisin deputatları Pərvin Kərimzadə, Müşfiq Cəfərov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Gəncə Nizami Bələdiyyəsinin sədri Qoşqar Məmmədov, şəhid ailələri, qazilər, Mirhüseyn Seyidzadənin oxuduğu məktəbin müəllimi və şagird kollektivi, ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasim toplaşmalarının bütövlüğü üzrə şəhid olan Vətən oğullarının xatirəsinin yad edilməsi ilə başlayıb. Sonra şəhidin barelyefi üzərindəki örtük götürülüb, önünə tər güldəstələri düzülüb.

Tədbir iştirakçıları çıxış edərək bildirləyib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz işğalçı Ermənistanı diz çökürdü, möhtəşəm Qələbə Qazanaraq xalqımızın 30 illik torpaq həsrətinə son qoydu. 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü, qüdrətini dünyaya nümayiş etdirdi. Vətən uğrunda canını fəda edən şəhidlərimiz Azərbaycan qəhrəmanlığı salnaməsinə yazan, qəlbimizdə əbədi yaşayan ıqid Vətən övladlarıdır.

Çıxışlarda uşaqlardan Vətənə, torpağa bağlı olan Mirhüseyn Seyidzadənin keçdiyi döyüş yolundan, erməni işğalçılarına qarşı döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan danışılıb. Qeyd edilib ki, bu gün doğum gündündə əziz xatirəsi yad olunan Mirhüseynin ailənin tək övladı idi. Qəhrəman şəhid 44 günlük Vətən müharibəsi dövründə yoldaşları ilə birgə 14 gün müddətində düşməne ağır zərbələr endirib. Füzuli və Cəbrayıl uğrunda gedən döyüşlərdə misilsiz xidmətlər göstərən Mirhüseyn Seyidzadə Vətən müharibəsində Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Mirhüseyn Seyidzadə ölmədən sonra "Vətən uğrunda" medali, "İkinci dərəcəli Vətənə xidmətə görə" ordeni, 3-cü dərəcəli "Rəşadət" ordeni, Cəbrayılın, Qubadlıın, Laçının azad edilməsinə görə medalları ilə təltif edilib.

# Prezidentin yeni sərəncamı pensiyalarda artım tempinin bu il də davam etməsinə imkan verir

Sərəncam bütün pensiyalarda eyni dərəcədə ardıcıl artıma imkan verən vahid indeksasiya əsaslı artım mexanizminə keçidə şərait yaradır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu sosial siyasəti pensiyaların da sosial müdafiəsinin gücləndirilməsində mühüm irəliləyişlərə, pensiyalarda davamlı artımlara imkan verir. Ötən dövrdə bu istiqamətdə ardıcıl addımlar atılıb, xüsusilə son illərdə inqilab irəliləyişlər əldə edilib. Üç il əvvələ nisbətən minimum pensiya məbləği 2,2 dəfə, ölkə üzrə orta aylıq pensiya məbləği 60 faiz artıb.

AZƏRTAC xəbər verir ki, dövlət başçısının 2022-ci il 8 fevral tarixli sərəncamı artım dinamikasının bu il də davam etməsinə, pensiyaların indeksləşdirilərkə artırılmasına, bununla bərabər, pensiyalara əlavə dəstək olaraq, 200 manat məbləğində maddi yardımın verilməsinə, nəticə etibarilə ümumi əsaslarla təyin edilmiş pensiyalarda orta hesabla 9 faiz artıma imkan verir. Hazırda ölkəmizdə pensiyaların ümumi sayı 1,2 milyon nəfərdir ki, onları pensiyaların təyini edilməsi şərtləri baxımından iki kateqoriyaya bölmək olar. Birinci kateqoriyaya ümumi əsaslarla pensiya təyini edilmiş şəxslər daxildir ki, onların sayı 1,1 milyon nəfərdir. Digər kateqoriyadan olanlar 100 minə yaxın şəxsə əhatə edir ki, onlar ehtiyatda olan hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları, dövlət qulluqçuları və b. əhatə edən xüsusi şərtlərə, yəni qulluq stajına görə əlavələrə pensiya təyini edilmiş şəxslərdir.

Xüsusi şərtlərlə pensiya təyini edilmiş şəxslərə yüksək dövlət qayğısının təzahürü kimi "Əmək məhsuldarlığı haqqında" Qanunla onların pensiyaları qulluq stajlarına görə əlavələr edilməklə hesablanır. Bunun da nəticəsi olaraq, hazırda qulluq stajına görə əlavələrə pensiya təyini edilmiş şəxslərin, o cümlədən ehtiyatda olan hərbi qulluqçuların, hüquq-mühafizə orqanları əməkdaşlarının pensiyalarının orta aylıq məbləği ölkə üzrə pensiyaların orta aylıq məbləğindən yüksəkdir.

Pensiyaların artımı mexanizminə gəlincə, hər iki kateqoriya pensiyalarının pensiya artımları fərqli qaydada həyata keçirilir. Belə ki, ümumi əsaslarla təyini edilmiş pensiyaların pensiyaları hər ilin əvvəlindən əvvəlki ilin orta aylıq eməkhaqqının artım tempinə uyğun şəkildə indeksasiya edilərək artırılır. Xüsusi şərtlərlə pensiya təyini edilmiş şəxslərin pensiyaları isə yalnız onların əvvəlki işləmiş olduqları sahələrdə əldə olunan eməkhaqqı, təminat xərcləri artıdığı hallarda artırılır. Nəticədə həmin şəxslərin pensiyaları hər ilin əvvəlində indeksasiya əsasında edilən artımdan kənarında qalır. Bu da onların pensiya artımının ümumi əsaslarla pensiya təyini edilmiş şəxslərin pensiyalarına baş verən artımdan qəfil qalması ilə nəticələnir.

Bunun bariz nümunəsi kimi qəribə son 10 ilə baxsaq görərik ki, həmin dövrdə indeksasiya əsasında pensiyalarda artım 98 faiz olub, xüsusi şərtlərlə pensiya təyini edilmiş şəxslərin pensiyalarında isə müvafiq eməkhaqqı artımlarına uyğun artımlar 7-8 faiz arasında özünü göstərib. Bu da onu göstərir ki, indeksasiya əsasında pensiya artımı digər fərqli qaydada pensiya artımından daha çox olur və pensiyaların sosial müdafiəsi baxımından daha effektivdir.

Ona görə də xüsusi şərtlərlə pensiya təyini edilmiş şəxslərin, o cümlədən ehtiyatda olan hərbi qulluqçuların, hüquq-mühafizə orqanları əməkdaşlarının da pensiyalarında artımların indeksasiya əsasında təbiiq edilməsinin onların sosial müdafiəsinin gücləndirilməsi, sosial maraqları baxımından daha səmərəli olduğunu göstərir.

# Dövlət Sosial Müdafiə Fondunda Türkiyənin Sosial Təminat Qurumunun nümayəndə heyəti ilə görüş olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Türkiyə Respublikasının Sosial Təminat Qurumunun rəhbəri Cevdet Ceylanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

H.Məmişov ölkəmizdə icra olunan sosial müdafiə proqramlarını, sosial təminat sisteminin gücləndirilməsi, sosial ödənişlərin artırılması sahəsində ardıcıl olaraq atılan mühüm addımları, sosial sığortaya daxil olmalarında artım dinamikasını diqqətə çatdırıb. DSMF-nin fəaliyyət sahələrinin optimallaşdırılması, inzibati idarəetmənin təkmilləşdirilməsi, xidmətlərin keyfiyyətinin artırılması, operativliyin, şəffaflığın təminatı, proaktiv xidmətlərin tətbiqi istiqamətində aparılmış islahatlar qeyd edilib. Fondun fəaliyyət sahələrində aparılmış islahatları maraqla qarşılayan C.Ceylan iki qurum arasında fəal təcrübə mübadilələrinin əhəmiyyətini vurğulayıb. Görüldü sosial təminat sahəsində iki qurum arasında gələcək qarşılıqlı əməkdaşlıq və təcrübə mübadilələri məsələləri müzakirə olub.

Flora SADIQLI, "Azərbaycan"



# REGIONLAR



## Novruz bayramı günlərində Bakı-Şuşa-Bakı avtobus reysləri hər gün olacaq

Azərbaycan Respublikasının Ermənistan işğalından azad edilmiş ərazilərinin bərpası, dayanıqlı inkişafının təmin olunması, orada ən müasir infrastrukturun qurulması, layiqli yaşayış şəraitinin yaradılması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Həmin şəhər və rayonlara Böyük qayıdışın təmin olunması məqsədilə bütün zəruri tədbirlər görülür.



Bu istiqamətdə aparılan işlər çərçivəsində Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti və mədəni-mənəvi dəyəri yüksək olan Şuşa və Ağdam şəhərlərinə yanvarın 24-də ilk müntəzəm avtobus marşrutları istifadəyə verilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, marşrutların təhlili, həmçinin vətəndaşların çoxsaylı müraciətləri və tələbat nəzərə alınaraq mart ayında - Novruz bayramı günlərində Bakı-Şuşa-Bakı istiqamətində avtobus reyslərinin hər gün həyata keçirilməsi qərara alınıb. Biletlər artıq satışa çıxarılıb.

Qeyd edək ki, bu günə qədər Şuşa və Ağdama 27 reys uçuşla həyata keçirilib. Fevral ayı üzrə bilet satışı artıq yekunlaşmaq üzrədir. Bakı-Şuşa-Bakı və Əhmədbəyli-Şuşa-Əhmədbəyli marşrutlarında isə bütün biletlər alınır.

Bakı-Şuşa-Bakı istiqamətində fevralın 16-dan həftədə 2 dəfə deyil, 3 dəfə avtobus reysi həyata keçiriləcək. İlk mərhələdə tətbiq edilmiş bir dəfə səfər etmək məhdudiyyəti aradan qaldırılıb.

Biletlər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müvafiq marşrut proqramı ilə inteqrasiya olunmuş yarıdan "www.yolumuzqarabaga.az" portalı üzərindən onlayn qaydada satılır.

Marşrutlar üzrə qiymətləndirmələr və təhlillər davam etdiriləcək. Tələbatla uyğun olaraq müvafiq qərarlar qəbul olunacaq.

## Şəmkir şəhərinin su və kanalizasiya sistemləri yenidən qurulur

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Şəmkir şəhərində əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlərin növbəti mərhələsi yekunlaşmaq üzrədir.

Qeyd edək ki, Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla 45 min nəfərin kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Şəhər əhalisi yeni yaradılmış infrastruktur hesabına fasiləsiz rejimdə içməli su ilə təmin olunacaq.

Hazırda məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutemizləyici qurğunun tikintisi davam edir. Yaxın günlərdə kanalizasiya xətlərinin çəkildiyi küçələrdə asfalt örtüyünün salınması işləri aparılacaq. Layihə və podratçı təşkilatın nümayəndələri tikinti-quraşdırma işlərinin vaxtında və keyfiyyətli icrasını üçün bütün imkanlardan istifadə edirlər.

Xatırladaq ki, yeni layihənin icrasına qədər Şəmkir şəhərində mövcud olmuş kanalizasiya şəbəkələri şəhəri tam əhatə etmirdi və istismara yarasız vəziyyətə düşmüşdü.



Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra sahibkarlığa yaradılan sağlam şərait bacarıqlı iş adamlarına öz fəaliyyətlərini genişləndirmək üçün geniş imkanlar açdı. Nəticədə onların istehsal etdikləri bir çox məhsul növləri ölkə daxilində, eləcə də xarici ölkələrə ixrac olunmaqla Azərbaycanın imicinə töhfələr verməyə başladı.

Belə iş adamlarından biri də tovuclu sahibkar Nəqib Məmmədşənovdur. Onun yaratdığı "Tovuz-Baltiyyə" LTD-nin istehsal etdiyi alkoqollu içkilər bu gün dünyanın bir çox ölkəsində böyük həvəslə alınır. 1989-cu ilin dekabrından üzüm yetişdirilməsi və şərab məhsullarının istehsalı məqsədilə yaradılmış "Tovuz" üzümçülük-istehsalat kooperativini bu sahədə ilk özəl şirkət olsa da, sovetlər birliyi dağıldıqdan sonra bir müddət fəaliyyətini dayandırmışdı. Lakin 1993-cü ilin martında şirkət rəsmi olaraq yenidən dirçəldilərək "Tovuz-Baltiyyə" LTD adı altında fəaliyyətini davam etdirməyə başladı. 2002-ci ildə Prezident Heydər Əliyevin "Azərbaycanda üzümçülüğün və şərabçılığın inkişaf etdirilməsi haqqında" fərmanından sonra "Tovuz-Baltiyyə" fransız texnologiyası ilə şərab və konyak istehsal etməyi qarşısına məqsəd qoydu. Bunun üçün yüksəkixtisaslı mütəxəssislər və böyük iş stajına malik texnoloqları işə cəlb etdi. Zavodda köhnədən qalmış konyak materialının istifadəsi ilə bərabər, üzümün keyfiyyətli sortlarından yüksək keyfiyyətli şərablar, həmçinin konyak spirtini istehsal olundu. Hətta məhsulun daha yüksək standartlara cavab verməsi üçün Zəyem dağ çayının mənbəyindən götürülən bulaq suyundan istifadə edilməsi üçün tədbirlər görüldü.

"Tovuz-Baltiyyə" LTD Qovlar şəhərində yerləşir. Son illər şəhər statusu alan bu yaşayış məntəqəsinin siması aparılan abadlıq və quruculuq işləri sayəsində tamamilə dəyişib. Salınan yeni park və xiyabanlar, geniş və abad küçələr insanlara rahatlıq gətirir. Böyük bir ərazini əhatə edən müəssisənin girişində də geniş park salınıb. Park gül-çiçək içindədir.

Ancaq bir tərəfdə qoyulmuş köhnə köşk nəzərimizdən qaçmır. Öyrənirik ki, 1993-cü ildə şirkət təsis edilərkən burada bir köşkdən və 6 hektar üzüm bağından başqa heç nə olmamışdır. İndi bu nəhəng şirkətin 67 hektar üzüm bağı var. 123 nəfər işçiyə əməkhaqqı verilir. Onlardan 47 nəfəri zavodda çalışır. Bugünkü uğurlar o köşkdən başladığı üçün şirkətin rəhbəri köşkü xatirə olaraq saxlayır.

Söhbət zamanı öyrəndik ki, 1990-cı illərin əvvəllərində - AXC hakimiyyəti zamanı bu kollektivin də başına minbir oyun açıqlar. Neçə dəfə yerli, gözlərin açmağa imkan verməyiblər. Hər gün əlislahlılar gəlib müxtəlif tələblər irəli sürür. Yaxşı ki, qara günlər çox çəkməyib. Ulu Öndər xalqın təlabı ilə hakimiyyətə gəldikdən sonra sahibkarlara geniş meydan açdı. Dövlətdən güzəştli kreditlər alan şirkət istehsalı daha da genişləndirib. İndi budur, şirkətin məhsullarının sorağı Avropadan gəlir. Amma bunun üçün



## “Şuşa” və “Qarabağ”ın sorağı Avropadan gəlir

**“Tovuz-Baltiyyə” şirkətinin ixrac etdiyi məhsullar “Made in Azerbaijan” brendinə nüfuz gətirir**

müəyyən mərhələni keçmək lazım olmuşdu.

Ötən əsrin 70-ci illərində SSRİ-də istehsal olunan üzümün 30-32 faizini Azərbaycan verirdi. Həmin dövrdə büdcənin müəyyən hissəsi üzümçülük və şərabçılıqdan daxil olan gəlirlər hesabına təmin edilirdi. Bu sahədə çalışanların sayı isə 300 min nəfərdən çox idi. Bütün bunları yaxşı bilən Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra üzümçülüğün dirçəldilməsi üçün bir çox sərəncam imzaladı. Bu baxımdan 2002-ci il 29 yanvar tarixli sərəncamın böyük əhəmiyyəti oldu. Daha sonra üzümçülüğün və şərabçılığın inkişafı ilə bağlı dövlət proqramı qəbul edildi. Ardınca bütün regionlarda üzüm bağlarının sahələri Avropadan gətirilmiş üzüm sortları hesabına genişləndi. Nəticədə ix-

racyonumlu məhsulların sırasına Azərbaycan şərabları da əlavə edildi. Ölkəmizdə üzümçülüğün yenidən inkişafı istiqamətində həyata keçirilən tədbirlər bu şirkət üçün də düşərli oldu.

Bu gün istehsal olunan konyak spirtini Bolqarıstan, İtaliyadan və Fransadan gətirilən 100 illik palıddan hazırlanmış çəlləklərdə saxlanılır. Məhsulun süzülməsi və qablaşdırılması fransız, alman və italyan avadanlıqları vasitəsilə həyata keçirilir. Məlum olduğu kimi, istehsal olunan alkoqollu içkilərin keyfiyyətinin yüksək olması əsasən bir neçə amildən asılı olur ki, onlardan biri də iqlim şəraitidir. Dünya üzümçülüğün beşiyi sayılan Fransa ilə müqayisədə Azərbaycan və onun Gəncə, Tovuz bölgəsində illik aktiv günəş enerjisinin miqdarı iki dəfə çoxdur. Bu isə yüksək keyfiyyətli üzümün yetişməsi üçün əsas şərtir.

Şirkətin məhsulları dünyanın ən mötəbər sərgi və festivallarında uğurla nümayiş etdirilib. İndiyədək Rusiya Federasiyasında, Fransada, eləcə də digər xarici ölkələrdə keçirilən sərgilərdə "Tovuz-Baltiyyə" LTD şirkətinin istehsal etdiyi şərab və konyaklar, həmçinin alkoqolsuz içkilər yüksək qiymətləndirilərək müxtəlif mükafatlara layiq görülmüşdür.

Burada istehsal olunan ağ, qırmızı, eləcə də meyvə şərablarının, konyakların adları da maraqlıdır. "Şuşa", "Sarı gəlin", "Qarabağ", "Bakı-Ceyhan", "Bayatı Şiraz", "Leyli və Məcnun", "Dəli Kür" və s. Sözsüz ki, bu adlarla uzaq Fransada, Yaponiyada, Slovakiyada, Moskvada, İtaliyada, Almaniya, Çində və digər ölkələrdə satılan şərab və konyaklar ölkəmizin imicinə şərəf gətirir. Bu imici yaradan "Tovuz-Baltiyyə" LTD şirkətinin kollektivi isə bunun nə qədər məsuliyyətli olduğunu yaxşı dərk edir və onu qorumaq üçün əllərindən gələni əsirgəmir.

Şirkət indiyədək qazandığı uğurlardan qətiyyətlə arxayınlaşmır. Daim axtarıb tapılan şirkət hazırda ixrac potensialını genişləndirmək üçün bir çox xarici ölkə ilə danışıqlar aparır. Nəqib Məmmədşənovdən deyir ki, bu yaxınlarda Özbəkistanın Fərqanə şəhərində "Tovuz" brendi ilə istehsal müəssisəsi də yaradılmışdır. Yeri gəlmişkən artıq vaxtdır ki, şirkət məhsul gəndərirdiyi bütün ölkələrdə xitəlaşdırılmış mağazaları fəaliyyət göstərir. Həmin mağazalar xüsusi nəzarət altında saxlanılır. Bütün məhsullar orqanik sertifikatlarla təmin edilib. Fransanın Konyak şəhə-

rinə isə müntəzəm olaraq müxtəlif çeşiddə konyak göndərilir. 2015-ci ildə həmin şəhərin meri Mişel Qurinqas Azərbaycan, o cümlədən müəssisədə olarkən Tovuz konyaklarının yüksək keyfiyyətli olduğuna görə şirkətin rəhbərinə minnətdarlığını bildirmişdir.

Kollektivin qarşısında görcəkləri işlər hələ çoxdur. Qərara alınıb ki, şirkətin nəzdində tingçilik təsərrüfatı yaradılacaq və burada yerli iqlimə uyğun üzüm tingləri yetişdirilsin. Bundan başqa, dağ kəndlərində dəməyə şəraitində üzüm yetişdirmək üçün ayrı-ayrı vətəndaşların bu işə cəlb edilməsi nəzərdə tutulub.

Söhbət zamanı şirkətin rəhbəri çox vacib bir məsələyə də toxundu: "Ölkəmizin ən böyük ixrac sahələrindən biri şərabçılıqdır. Lakin məhsulun dünya standartlarına uyğun qablaşdırılmasında problemlər var. Onlardan biri, daha doğrusu, ən vacibi şüşə qablarıdır. Doğrudur, ölkədə şüşə qab istehsal edən zavod var. Lakin həmin müəssisə təkcə araq üçün qab istehsal edir. Yaxşı olardı ki, həmin müəssisə konyak üçün də orijinal görkəmdə şüşə qablar istehsal etsin."

Sabir ƏLİYEV,  
"Azərbaycan"

## Abşeron palçıq vulkanlarına gedən yeni avtomobil yolunun inşası davam edir



Dövlət başçısının tapşırığına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müəmmadi olaraq yol infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Respublika yollarının inşası və yenidən qurulması layihələrinin icrasına vətəndaşların sosial rifah halına müsbət təsir göstərən sənaye və turizm inkişafına hesablanır.

Bu istiqamətdə hazırda AAYDA tərəfindən Abşeron rayonunda yerləşən palçıq vulkanlarının ərazisində müasir turizm infrastrukturuna gedən avtomobil yolunun tikintisi işləri icra olunur. Layihə çərçivəsində 3-cü texniki dərəcəyə uyğun inşa edilən, ümumi uzunluğu 21 kilometr olan yeni yolun torpaq

yatağının eni 12 metr, asfalt-beton örtüyünün eni isə 8 metr təşkil edəcək.

Görülən işlər çərçivəsində artıq yol boyu torpaq yatağı və yol əsası inşa edilib. Suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü borular təmir olunub, zəruri yerlərdə yenilənib. Hazırda yola 2 laydan ibarət 7 sm qalınlığında yeni asfalt-beton örtüyünün döşənməsi və yol çiyinlərinin tikintisi işləri son mərhələdə olmaqla icra olunur.

Bərabər olaraq hərəkətin normal təşkil üçün yol boyu yol nişanları, signal dirəkləri quraşdırılır. Layihənin sonuncu

mərhələsində yolçizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri aparılacaq.

Qeyd edək ki, paytaxtdan cəmi 20-25 kilometr aralıda Arbanı adlı palçıq vulkanları yerləşən ərazidə salınması nəzərdə tutulan turizm kompleksinə gediş-gəlişi asanlaşdırmaq məqsədi ilə çəkilən bu yol, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında "İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən inşa olunur. Bunun üçün əraziyə lazımı sayda canlı qüvvə və texnika cəlb edilib.

## Beyləqanda torpaq məcralı kanal beton üzlüyə alınıb

Beyləqan Suvarma Sistemləri İdarəsi iki mənbədən su götürməklə rayon ərazisində yerləşən torpaq sahələrinin suvarılmasına yerinə yetirir. Hər il olduğu kimi, bu il də xidməti ərazidə olan torpaq məcralı kanallarda lildən təmizləmə işləri aparılır.

Bunun üçün bir neçə istiqamətdə texnikalar vasitəsilə bu işlər sürətlənib. Məqsəd su itkisinin qarşısını almaq, suvarma suyunu fərqləndirən vaxtında və səmərəli çatdırmaq və kəndlinin suvarma suyunu olan tələbatını ödəməkdir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, Beyləqan Suvarma Sistemləri İdarəsi növbəti suvarma mövsümünə hazırlıq məqsədilə balansında

olan 7 ədəd nasos stansiyalarının və 117 ədəd subartezian quyularının sazılına da diqqət yetirir. Belə ki, nasos stansiyaları və subartezian quyularının dərinlik nasosları təmir olunaraq saz vəziyyətə gətirilib. İdarənin əsas funksiyalarından biri də torpaq məcralı kanalları beton üzlüklə əvəzləməkdir ki, artıq bu işlər son iki ildə daha da sürətlənib. Buna misal olaraq rayon ərazisindən keçən P-3 kanalını göstərmək olar.

Qeyd edək ki, Beyləqan Suvarma Sistemləri İdarəsi Qarabağ kanalı vasitəsilə Kür çayından, Xan qızı kanalı vasitəsilə isə Araz çayından su götürməklə rayon ərazisində 50 min 539 hektar ekilən kənd təsərrüfatı bitkilərinin suvarılmasına həyata keçirir ki, bu da hər il məhsul artımına səbəb olur. Beyləqan Suvarma Sistemləri İdarəsinin balansında 1298 kilometr suvarma kanalı var.



## Ucqar kənddə modul tipli məktəb açılıb

İmişlinin ucqar kəndində modul tipli məktəb istifadəyə verilib. Yeni məktəbdə şagirdlərin təlim-tədrisi üçün lazımı şərait yaradılıb.

AZƏRTAC xəbər verir ki, İmişli rayonu Axıcanlı kəndində yeni modul tipli məktəbin açılış mərasimində rayon İcra Hakimiyyətinin və Təhsil şöbəsinin nümayəndələri, məktəb kollektivi, kənd sakinləri iştirak ediblər. Çıxış edənlər bildirdilər ki, Axıcanlı kəndində fəaliyyət göstərən ilk bina 1972-ci ildə istifadəyə verilib. Bir neçə dəfə cari təmir aparılısa da, bina tələblərə cavab vermədiyi üçün yeni modul tipli məktəbin inşasına başlanılıb. Qısa müddətdə tikintisi başa çatdırılan məktəb kollektivin ixtiyarına verilib. Yeni məktəb binasında 11 sinif otağı, kitabxana laboratoriyası və digər xidməti otaqlar mövcuddur. Tikili müasir istilik və işıqlandırma sistemi ilə təchiz edilib, eyni zamanda müşahidə kameraları quraşdırılıb.





# Biz birlikdə güclüyük!

## “Omikron” un sonuna yaxınlaşırıq?

### Mart ayından sonra yoluxma hallarının azalacağı proqnozlaşdırılır

Əvvəli 1-ci səh.

Artıq dünyanın demək olar ki, bütün ölkələrini “Omikron” dalğası bürüyüb. ABŞ-dakı qlobal sağlamlıq tədqiqat mərkəzi olan Vaşinqton Sağlamlıq Metrik və Qiymətləndirmə İnstitutunun (IHME) proqnozlarına görə, hazırda davam edən “Omikron” dalğasının əksər ölkələrdə mart ayının sonuna qədər pik nöqtəyə gətirəcəyi və daha sonra yoluxma hallarının azalması başlayacağı gözlənilir.

“Omikron” da, digər variantlar kimi, ölümə səbəb ola bilər

İnstitutun qənaətinə, “Omikron” un BA.2 altvariantının BA.1-dən daha şiddətli olduğuna dair heç bir sübut yoxdur. Ancaq BA.2 altvariantının yayılması “Omikron” dalğasının davam etmə müddətini uzada və ya ikinci dərəcəli dalğalanmaya səbəb ola bilər. Buna görə də yeni variantlara nəzarət davam etdirilməlidir. Yoluxma halları ilə bağlı virusun daha bir variantının yayılması ehtimalına da hazırlaşmaq lazımdır. Hesab edilir ki, dünya əhalisinin böyük bir hissəsi bu ştama yoluxandan sonra - təxminən aprel ayında “Omikron” dalğasını ötür keçəcəyik. Şimal yarımkürəsində isə bu, yay və payıza qədər uzana bilər. “Əlbəttə ki, immunitətdən “qaçan” yeni bir variant ortaya çıxa və bu, əsas dinamikanı dəyişdirə bilər. Lakin belə bir vəziyyət olmasa, biz “Omikron” dalğasının indidən başlayaraq getdikcə azalacağını gözləyirik. Qarşıdakı həftələrdə xəstəxanalara yerləşdirilmə və ölüm səviyyəsi indi müşahidə etdiyimizdən daha aşağı səviyyədə olacaqdır.

Şotlandiya hökumətinin Səhiyyənin Keyfiyyətinin və Strategiyasının Milli Klinik direktoru, professor Jason Leitch artıq ölkəsində “Omikron” dalğasının demək olar ki, bitdiyini açıqlayıb. Lakin bunu da nəzərə çatdırırıq ki, pandemiya bitməyib, o yalnız yarı yoldadır. Professorun fikrinə, “Omikron” un tənzəzlü “çox yaxşı” gedir və COVID-1ə bağlı xəstəxanaya qəbulu sayı azalır: “Bu pandemiya fevralda bitməyəcək. Biz “Omikron” un sonuna yaxınlaşırıq, amma pandemiyanın sonuna yaxın deyilik. Ümumdünya Səhiyyə Təşkilatı da yolun yarısını keçdiyimizi düşünür.”



Professor Leitch bu fikirdədir ki, virus endemik hala gələndə bu onun “yox” olması demək deyil: “Bir xəstəlik coğrafi ərazidə ardıcıl və proqnozlaşdırıla bilən bir mövcudluğa malik olduqda endemik hesab edilir. Malyariya endemik xəstəlikdir, amma o da hər il yarım milyon insanı öldürür.” Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus da pandemiyanın bitdiyini söyləmək fikrindən uzaq olmadığını söyləyib. Onun sözlərinə görə, “Omikron” variantında daha yüngül simptomlar müşahidə olunsada, bunun yüngül bir xəstəlik olduğu illüziyasına qapılmaq lazım deyil. Çünki “Omikron” da ölümə səbəb ola bilər.

### “Delta” da gündəmdədir

Son günlər ərzində Azərbaycanda da koronavirusa yoluxma halları kəskin artıb. Səhiyyə naziri Teymur Musayev bunun əsas səbəbinin daha yoxludurcu olan “Omikron” ştamının ölkədə yayılması ilə izah edir. Ancaq nazir hazırda ölkədə koronavirusla bağlı vəziyyətin nəzarət altında olduğunu bildirir: “Xəstəxanaya çatdırılma və müalicə ilə bağlı heç bir problem yoxdur. “Omikron” la bərabər hələ “Delta” variantı da gündəmdədir. Reanimsiyaya düşən pasiyentlərin arasında bunu müşahidə edirik. Ümumilikdə vəziyyət qənaətbəxşdir. Nəzərə almaq lazımdır ki, “Omikron” ştamına yoluxan insanlar xəstəliyi daha yüngül keçirirlər. Bu, iki doza alan vətəndaşlara aiddir. Peyvənd olunmayanlarda xəstəlik ciddi fəsadlar törədə bilər. Artıq bir neçə şəxs reanimsiyaya yerləşdirilib. İnsanlar reallığı olduğu kimi qəbul etməlidirlər.”

Nazir epidemioloji vəziyyətlə əlaqədar hər hansı məhdudlaşdırıcı addımların atılmasına zərurət olmadığını açıqlayıb.

Bundan sonra da yeni ştamların yaranma biləcəyi mümkün sayan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı isə qeyd edib ki, yay aylarına qədər bütün lazımi tədbirlər görülsə, peyvəndlənmə faizləri artırılsa, daha normal həyata keçməyimiz mümkün olacaqdır: “Bəzi şəxslər pandemiyanın bitdiyini deyirlər, amma pandemiya bitməyib. Bu vaxta qədər olan pandemiyalar kimi, bu da bitəcək. Lakin bu qoyulan tələblərə əməl etməklə mümkündür.”

ÜST rəsmisi bildirib ki, Azərbaycan əhalisinin 47 faizini hər iki doza üzrə peyvəndləyərək ÜST-ün 40 faizlik hədəf səddini ötürüb. Peyvəndlənmə ilə əlaqədar COVID-dən ölüm halları da azalıb.

İlhamə İSABALAYEVA, “Azərbaycan”

## Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 6603 nəfər yoluxub

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 6603 yoluxma faktı qeydə alınıb, 6347 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 26 nəfər vəfat edib.

Azərbaycan Respublikasının ərazisində COVID-19 ilə bağlı son vəziyyət	
Ümumi	Bu gün 11.02.2022
Ümumi yoluxmaların sayı	732 380
Ümumi sağalmaların sayı	672 256
Aktiv xəstə sayı	51 126
Ümumi vəfat sayı	6 352 994
Ümumi sağ sayı	8 998
Təhlükəli yoluxmaların sayı	6 603
Təhlükəli sağalmaların sayı	6 347
Reanimsiyaya düşən sayı	17 401
Reanimsiyadan çıxarılan sayı	26

İndiyədək ölkədə ümumilikdə 732 min 380 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 672 min 256 nəfər müalicə olunaraq sağalıb, 8 min 998 nəfər vəfat edib. Aktiv xəstə sayı 51 min 126 nəfərdir. Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 min 401, dünyə qədər isə ümumilikdə 6 milyon 352 min 994 test icra olunub.

## Dünən Azərbaycanda COVID-19 əleyhinə 41 min dozadan çox peyvənd vurulub

Fevralın 11-də Azərbaycanda 41 min 364 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasıya olub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasıya olunanların sayı 2 min 877, ikinci mərhələ üzrə 1902, “buster” doza ilə peyvənd olunanların sayı isə 36 min 585 nəfər təşkil edib.

Azərbaycan Respublikasının ərazisində COVID-19 əleyhinə aparılan vaksinasıya ilə bağlı son vəziyyət	
Ümumi	11.02.2022
Vaxitli vaksinasıya olunanların sayı	12 390 636
Səhiyyə xidməti ərazisində aparılan sayı	41 364
1-ci doza vaksinasıya olunanların sayı	5 261 495
2-ci doza vaksinasıya olunanların sayı	4 760 705
“Buster” doza vaksinasıya olunanların sayı	2 368 436
1-ci doza vaksinasıya olunanların sayı	2 877
2-ci doza vaksinasıya olunanların sayı	1 902
“Buster” doza vaksinasıya olunanların sayı	36 585

Azərbaycanda dünənə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyon 390 min 636, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 261 min 495, ikinci mərhələ üzrə 4 milyon 760 min 705, vurulan “buster” doza vaksinlərinin ümumi sayı isə 2 milyon 368 min 436-dır.

## Daşkəsən məktəbliləri ilə “Narkomaniyaya yox deyək!” devizi altında görüş keçirilmişdir



Daşkəsən Rayon İcra Hakimiyyətinin, rayon Polis və Təhsil şöbələrinin təşkilatçılığı ilə məktəblilərlə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici görüş keçirilmişdir.

Tədbirdə çıxış edənlər narkomanıyanın səbəb olduğu ağır fəsadlardan, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı polis orqanları tərəfindən aparılan qətiyyətli mü-

barizədən və əldə olunan nəticələrdən danışıblar. Qeyd edilmişdir ki, rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı bir neçə fakt aşkarlanıb və dövrüydən çıxarılıb. Son günlər polis əməkdaşları maarifləndirmə tədbirlərinə böyük önəm verməklə yeniyetmə və gənclərin gələcəkdə “ağ ölüm”ün pəncəsinə düşməməsi üçün mübarizəni daha da gücləndirmişlər. Gələcəyin qurucuları olan məktəblilər bu məsələdə daha həssas olmalı, zərərli vərdişlərə meyil etməməlidirlər. Diqqətə çatdırılmışdır ki, narkomaniya ilə mübarizədə ən effektiv vasitələrdən biri maarifləndirmə tədbirlərinin həyata keçirilməsidir. Şübhəsiz ki, ən böyük təhlükə ailədən başlayır. Çünki valideynlərin necə davranması və uşaqları üçün hansı təsirə malik olması, səhərin uşaqların gələcəyinə bilavasitə təsir edir.

Tədbirin sonunda mövzuya dair videoçarx nümayiş etdirilmişdir.

Sabir ƏLİYEV, “Azərbaycan”

## Samuxda koronavirusa qarşı mübarizə tədbirləri gücləndirilib



Son günlər ölkə ərazisində COVID-19 infeksiyasına yoluxma sayının kəskin artması ilə əlaqədar Samux rayonunda da koronavirusa qarşı mübarizə tədbirləri gücləndirilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, rayonda karantin rejimi qaydalarının təmin olunması üçün çoxsaylı reydlərə başlanılmışdır. İcra hakimiyyəti aparatının məsul nümayəndələrindən, polis əməkdaşlarından və könüllülərdən ibarət mobil qruplar karantin rejimi ilə əlaqədar müəyyən edilmiş qaydalarla əməl olunmasını təmin etmək üçün ictimai nəqliyyatda, ticarət və ictimai işə obyektlərində olur, əhali arasında maarifləndirici təbliğat işləri aparılır. Vətəndaşlara virusa qarşı mübarizədə qoruyucu vasitələrdən, xüsusilə tibbi maskalardan istifadə edilərsə, gigiyena qaydalarına riayət olunmasının, sosial məsafənin saxlanılmasının, eyni zamanda COVID-19 infeksiyasına qarşı peyvənd olunmanın vacibliyi ətraflı izah olunur. Səkinlərin diqqətinə çatdırılır ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə düzgün riayət etməklə hər kəsin vətəndaşlıq borcudur və bu qaydalara əməl etməyən şəxslər barəsində intizam tədbirləri həyata keçiriləcəkdir.

“Azərbaycan”

## Şuşanın yaxınlığında suqəbuledici qurğunun və nasos stansiyasının tikintisi üzrə tədqiqat işləri planlaşdırılır

Şuşa şəhərinin və Şuşa rayonunun Daşaltı kəndinin içməli su təchizatı sisteminin yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırma və ilkin layihə sənədlərinin hazırlanması məqsədilə yaradılmış işçi qrupun ikinci iclası keçirilib.



“Azərsu” ASC-dən AZƏRTAC-a bildirilib ki, Şuşa şəhərində baş tutan iclasda ASC-nin və işçi qrupuna daxil olan digər dövlət təşkilatlarının əməkdaşları və mütəxəssislər iştirak ediblər.

İclasda Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin içməli su təchizatının bərpası məqsədilə görülmüş təxirəsalınmaz işlər barədə məlumat verilib.

Şuşa şəhəri işğaldan azad olunduqdan sonra qısa müddət ərzində Kiçik Kirs və Zənci mənbələrinin suqəbuledici qurğularında və magistral kəmərlərdə bərpa işləri aparılaraq şəhərə suyun verilməsi təmin edilib, paylayıcı şəbəkələrdə tənzimləmə işləri görüldü.

Sonra Şuşa şəhərinin içməli su təchizatı sisteminin

yenidən qurulması məqsədilə perspektivdə nəzərdə tutulan işlər barədə təqdimat nümayiş olub. Vurğulanıb ki, ötən ilin sonlarında Şuşa şəhərinin içməli su təchizatının yenidən qurulması layihəsinin ilkin mərhələsi üzrə işlərə başlanılıb. Layihə çərçivəsində 5,3 kilometrlik hissəsi dəyişdirilib. Layihə çərçivəsində şəhər ərazisində 2 su anbarı və şəhərdaxili şəbəkənin 6 kilometrlik hissəsi yenidən qurulacaq.

Qeyd edilib ki, mövcud Kiçik Kirs və Zənci mənbələrindən istifadə ilin müəyyən dövrlərində tələbatı ödəməyə bilər. Buna görə də alternativ mənbə olaraq Zənci çayının su ehtiyatlarından istifadə olunması planlaşdırılır. Bu məqsədlə çayın Şuşa şəhərinə yaxın hissəsində suqəbuledici qurğunun və nasos stansiyasının tikintisi üzrə tədqiqat işləri planlaşdırılır.

İclasda Şuşa şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması ilə bağlı perspektiv layihələr, bu sahədə innovativ texnologiyaların tətbiqi və ətraf mühitə təsirinin qiymətləndirilməsi məsələləri də müzakirə edilib.

## Sumqayıtın yol infrastrukturunu yenilənir

Bu gün Sumqayıtda genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilib. Həmin işlər çərçivəsində həllini tapan əsas məsələlərdən biri də yol infrastrukturunun yenilənməsidir.



İndi şəhərdə uzun müddət asfalt üzü görməyən yolların qısa müddət ərzində bərpası və yenidən qurulması istiqamətində genişmiqyaslı layihələr reallaşdırılır. Özü də bu zaman təkərlər təmir olunmur, həm də yolkənarı ərazilər abadlaşdırılır, küçə işıqları yenilənir, kommunikasiya xətləri dəyişdirilir, su drenajları təmizlənir. Təkcə son zamanlar 50-yə yaxın prospekt və küçədə, eləcə də bir o qədər məhəllə və mikrorayonda asfaltlanma işləri aparılıb.



Şəhərin qəsəbələrində də bu istiqamətdə xeyli iş görülüb. Corat, H.Z.Tağıyev, Şirvan və digər yaşayış massivlərinin yol infrastrukturunu daim nəzarət altındadır. Onların hər biri “ağillı” küçə işıqları ilə təmin edilib. Salınan yeni yollara gəldikdə, şəhər ərazisində uzunluğu 7 kilometr olan 4 yeni yol salınıb. Həmin yollarda öncə kommunikasiya işləri aparılıb. Yeni yolların çəkilməsi bu il də davam edəcək.

Sumqayıt bulvarı və onun ətrafında yerləşən yollar diqqət mərkəzindədir. Bakı, Quba- və digər ərazilərə çıxış yolları da təmir edilir. Hazırda H.Z.Tağıyev və Şirvan qəsəbələrində çəkilən magistral yolla birgə ara küçələr də təmir olunur.

Akif ƏLİYEV, “Azərbaycan”

## Ermənistanda sosial-iqtisadi böhran milli fəlakətə çevrilir

Bu ölkədə qiymətlərin durmadan bahalaşması cəmiyyətdə getdikcə daha böyük narazılıq yaradır

Əvvəli 1-ci səh.

Ermenistan Statistika Komitəsi 2021-ci ilin sosial-iqtisadi sahədə ilkin göstəricilərini dərc edib. Məlum olub ki, ölkədə 2021-ci ildə iqtisadi artım 5,8 faiz təşkil edib və hazırda ÜDM göstəricisi yoxdur.

2020-ci ildə Ermənistanda iqtisadi azalma 7,5 faiz olub. Ümumiyyətlə, Ermənistan iqtisadiyyatı 2018-2021-ci illərdə 11,4 faiz artıb və ya illik 2,85 faiz artım tempinə malik olub. Bu isə Ermənistanda 1994-cü ildən bəri ən pis tempdir.

2021-ci ildə dövlət büdcəsinin gəlirləri 2020-ci ilə müqayisədə 7,9 faiz artaraq 1684 milyard dram təşkil edib. Bununla belə, gəlir artımının 91 faizi inflyasiya (inflyasiya 7,2 faiz) hesabına olub. Normal şəraitdə büdcə artımı 13 faiz (7,2+5,8) olmalı idi.

Dövlət büdcəsinin xərcləri ilə bağlı daha bəzi vəziyyətlər qeydə alınıb. 2021-ci ildə bu xərclər 1988 milyard dram təşkil edib ki, bu da 2020-ci ilə müqayisədə cəmi 4,9 faiz çoxdur. 2021-ci ildəki 7,2 faiz inflyasiyanı nəzərə alsaq, 2021-ci il büdcəsinin real xərclərinin 2020-ci ilə müqayisədə 2,3 faiz azaldığı məlum olur. Bütün bunların fonunda Ermənistan hökumətinin neyi teriffədiyi məlum deyil. Büdcənin real gəlirlərinin azal-

ması iqtisadi artımın strukturuna əsasən 182 min işsiz qeydə alınıb. Məsələ burasındadır ki, həmin dövrə işləyənlərin (işçilərin) sayı 998 min nəfərdir, 981 min nəfərə qədər azalıb. Hazırda Ermənistanda işsizlik iş yerlərinin açılması hesabına yox, işsizlərin ölkədən çıxarılmasına hesabına azalıb. Ölkədə işsizlik səviyyəsinin kəskin artması şəraitində belə işsiz olanların qeydiyyatdan keçmə sayı artmağa doğru davam edəcək.

2021-ci ildə ölkədə nominal əməkhaqqı 7,6 faiz, qiymətlər isə 7,2 faiz artıb. Belə çıxır ki, işçilərin real gəlirlərində cəmi 0,4 faiz artım olub. Bundan əlavə, orta real gəlirlərdən danışıq zamanı pensiya, müavinət və digər sahələrdə azalma, əslində, daha böyükdür.

Banklarda isə vəziyyət çox acınacaqdır. İrəndə Mərkəzi Bankın ehtiyatları təxminən 200 milyon dollar azalıb. 2021-ci ilin sonunda iqtisadiyyata kredit verilməsi məhdudlaşdırılıb. 2021-ci ilin mart-dekabr aylarında kommersiya bankları tərəfindən verilən kreditlərin həcmi 150 milyard dram azalıb.

Beləliklə, proseslər Ermənistanın sürətlə məhvəinə doğru yaxınlaşdığını bir daha təsdiqləyir.


Beləliklə, proseslər Ermənistanın sürətlə məhvəinə doğru yaxınlaşdığını bir daha təsdiqləyir.

Elçin CƏFƏROV, “Azərbaycan”





## AZAL Zəngilan Beynəlxalq Hava Limanında aeronaviqasiya avadanlıqlarını tətbiq edir



### "Azərbaycan Hava Yolları"

QSC-nin Mətbuat xidmətinin verdiyi məlumata görə, işğaldan azad edilmiş ərazilər üzərində aeronaviqasiya xidmətinin bərpası layihəsinin həyata keçirilməsində növbəti uğurlu addım atılıb.

AZAL QSC-nin nəzdində fəaliyyət göstərən "Azəraeronaviqasiya" (AZANS) HHI inşa edilən Zəngilan Beynəlxalq Hava Limanının aeronaviqasiya dəstəyi üzrə radiotexniki sistemləri üçün mühüm beynəlxalq kodların və tezliklərin alındığını elan edib.

Bu kodlar və radiotezliklər hava hərəkətinə nəzarət xidmətinin göstərilməsi

si, aviasiya meteoroloji məlumatlarının yayımının, rabitə sisteminin işə salınmasının, digər sistemlərin naviqasiyasının və radiolokasiyasının təmin edilməsi üçün olduqca zəruridir. Onlar naviqasiya avadanlıqlarının beynəlxalq sistemə inteqrasiyasını, müvafiq olaraq beynəlxalq uçuşların təhlükəsizliyini və müntəzəmliyini təmin edir.

"Çox qısa müddət ərzində Zəngilanda tikilən beynəlxalq hava limanı böyük nəqliyyat hava qovşağına çevriləcəkdir ki, bu da təkcə ölkənin deyil, bütün regionun iqtisadiyyatının inkişafında əhəmiyyətli rol oynayacaqdır. Nəzərdə tutulan məqsəd çərçivəsində bu gün ICAO-nun müəyyən edilmiş standartlarına uyğun olaraq hava limanında aeronaviqasiya

avadanlığının tətbiqi üzrə genişmiqyaslı işlər görülür", - deyərək AZAL-in prezidenti Cahangir Əsgərov qeyd edib.

AZANS-ın əldə etdiyi kodlar və tezliklər, aviasiya tezliklərinin mənimsənilməsinin beynəlxalq koordinasiyasının təşkilini təmin edən SAFIRE sistemi və radiolokasiya kodlarının paylanması həyata keçirən MICA sistemi tərəfindən təsdiq edilmişdir. Onlar həmçinin global elektron verilənlər bazasına daxil edilib.

Hər iki sistem Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı - EUROCONTROL tərəfindən idarə olunur. Kodların və tezliklərin mənimsənilməsi proseduru bütün iştirakçı ölkələrə razılaşdırılıb.

### ◆ Dünya gündəmi

## Liviyağa yenidən ikihakimiyyətlik qayıtdı

Ölkə parlamenti alternativ baş nazir seçdi

Liviya yenidən ikihakimiyyətliyə qayıdıb. Ölkə parlamenti yeni baş nazir seçib. Bu, keçmiş daxili işlər naziri Fəthi Başağadır. Eyni zamanda hazırkı hökumət başçısı Abdülhəmid Dbeyyə öz səlahiyyətlərindən imtina etmək istəmir. Ancaq deputatlar öz qaydaları ilə hərəkət edirlər. Yeni baş nazirin seçilməsi ilə eyni vaxtda onlar ölkənin konstitusiyaya bəyannaməsinə edilən düzəlişlərə səs veriblər.



Lakin seçkilərin ləğvi LSDF-nin seçdiyi müvəqqəti hakimiyyət orqanlarının legitimliyi məsələsinə ortaya çıxarır. Nümayəndələr Palatasının deputatları baş nazirə ortaq dil tapa bilmədilər.

Hakimiyyət uğrunda mübarizənin yeni mərhələsi başlayıb

Ekspertlərin fikrincə, Dbeyyəyə qarşı iddiaların əksəriyyətinin mahiyyəti onun dövlət xərclərinə çox diqqətlə nəzarət etməsi ilə bağlı idi. İstanbul halda sentyabrda parlament Abdülhəmid Dbeyyənin hökumətinə etimadsızlıq göstərdi, lakin o öz işini davam etdirdi. Seçkilər ləğv olunduqdan sonra deputatlar baş nazirə yeni-dən hücum keçirdilər, həmçinin onunla razılaşdırılmadan seçkilərin keçirilməsinə dair yeni "yol xəritəsi" qəbul etdilər.

Qərara alınıb ki, səsvərmə konstitusiyaya bəyannaməsinə düzəlişlərin qəbul edilməsindən 14 ay sonra keçirilsin və bu, fevralın 10-da baş tutdu. Nəzərdə tutulur ki, ölkənin üç əsas coğrafi regionundan bərabər nisbətə Nümayəndələr Palatası və Ali Dövlət Şurası tərəfindən irəli sürülmüş 24 nəfərdən ibarət komitə formalaşdıqdan sonra 45 gün ərzində yeni Konstitusiyanın mətnini təqdim edəcək və bu, xalq referendumuna çıxarılacaq.

Rizvan HİLALOĞLU,  
"Azərbaycan"

Fevralın 10-da Liviya Nümayəndələr Palatası (parlament) sabiq daxili işlər naziri Fəthi Başağanın Milli Birlik Hökumətinin baş naziri vəzifəsinə təyin olunmasına səs verib. Hələ həftənin əvvəlində parlament baş nazir vəzifəsinə yeddi namizəddən yalnız ikisini - Fəthi Başağanı və iş adamı Xalid Binası təsdiqləyib. Səsvərmədən əvvəl xəbər yayılıb ki, Bibas öz namizədliyini geri götürüb. Amma əvvəldən aydın idi ki, Fəthi Başağanın rəqibi yoxdur.

Fəthi Başağa söz verib

Bu həftə parlamentdə keçirilən debatlar zamanı Başağa söz verib ki, əgər yeni hökumət başçısı postunu tutarsa, qarşıdan gələn prezident seçkilərində namizədliyini irəli sürməyəcək. O, həmçinin hər hansı bir məhkəmə ittihamı halında özü və gələcək nazirlər üçün "hüquqi toxunulmazlıq"dan imtina edib.

Fəthi Başağanın bəyannaməsi, əslində, parlamentin sədri Aqil Saleh üçün zəmanət deməkdir ki, onun prezident vəzifəsinə gələcək seçkilərdə o qədər də əhəmiyyətli rəqibi olmayacaq. Saleh-Basağa cütlüyü hələ bir il əvvəl, vahid siyahı ilə Prezident Şurası və hökumət başçılarının vəzifələrinə namizəd olduqları zaman işləməli idi. Bu siyahı eyni vaxtda Ankara, Moskva və Qahirə tərəfindən dəstəklənirdi. Amma gözlənilmədən o vaxt geniş ictimaiyyətə məlum olmayan biznesmen Abdülhəmid Dbeyyəyə və Prezident Şurasına rəhbərlik edən diplomat Məhəmməd Mən-

fiyə məğlub oldu. Onların vəzifəsi ölkədə 2021-ci ilin dekabrına təyin olunmuş ümumi seçkilərin hazırlanması, eləcə də bütün dövlət orqanlarının birləşdirilməsi idi. Seçkilərdən sonra onlar öz səlahiyyətlərini yeni prezidentə və baş nazirə verməli idilər.

Yeddi il ərzində Liviyağa ikihakimiyyətlik hökm sürürdü. Qərbdə, Trablisdə Milli Həmrəylik Hökuməti qərarlaşmışdı, ölkənin şərqinə isə feldmarşal Xəlifə Həftər başda olmaqla Liviya Milli Ordusu nəzarət edirdi.

Liviya Nümayəndələr Palatası ölkənin şərqində də iclaslar keçirirdi, amma faktiki olaraq deputatların bir hissəsi qərbdə qaldığından heç vaxt tam toplaşmırdı. Bütün başqa dövlət orqanları, eləcə də ordu parçalanmışdı. 2020-ci ilin ortalarından BMT-nin himayəsi ilə başlayan danışıqlar ölkədəki parçalanmaya son qoymalı idi. BMT-nin köməyi ilə 75 nəfərdən ibarət Liviya Siyasi Diaaloq Forumu (LSDF) yaradıldı. Bu qurum seçkilərin qrafikini müəyyənləşdirdi və yeni hakimiyyət orqanlarını seçdi. Ancaq Liviyanın birləşməsi planını həyata keçirmək mümkün olmadı.

Keçən ilin dekabr ayına nəzərdə tutulan seçkilər baş tutmadı. Nümayəndələr Palatası və Ali Dövlət Şurası (tez-tez parlamentin yuxarı palatası adlandırılan məsvəret orqanı) seçkilər haqqında qərar barədə razılığa gələ bilmədi. Namizədlərin siyahısı da hazır deyildi. Məlum olub ki, səsvərmənin nəticələri ölkənin bu və ya digər hissəsində mübahisələr doğura bilər.

## Yardımlı rayonu istiqamətində yolu azaraq sərhədi pozan İran vətəndaşı ölkəsinə təhvil veriləcək

Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı mühafizəsi sahəsində tədbirləri davam etdirir.

DSX-nin Mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, fevralın 10-da saat 13:20 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Göytə-

pə sərhəd dəstəsinin Yardımlı rayonunun Buravar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində bir nəfərin İran İslam Respublikasından Azərbaycan Respublikasına istiqamətində dövlət sərhədini pozması müşahidə edilib. Sərhəd pozucusu sərhəd naryadı tərəfindən saxlanılıb.

Araşdırma zamanı özünü 1987-ci il təvəllüdü Ocarudi Məsud Momen kimi təqdim etmiş şəxsin yolu azması nəticəsində dövlət sərhədini pozması müəyyənləşdirilib. Faktla bağlı müqabil tərəf sərhəd nümayəndəliyi xətti ilə məlumatlandırılıb. Həmin şəxsin qısa müddətdə İran tərəfinə təhvil verilməsi nəzərdə tutulub.

## OXUCULARIN NƏZƏRİNƏ! "AZƏRBAYCAN"

qəzetinə 2022-ci il üçün  
abunə yazılışı kampaniyası davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır.

Eyni zamanda aşağıda göstərilən mətbuatçıyı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC (012) 598-49-55, (051) 225-02-13

"Qaya" firması (012) 566-77-80, (050) 214-40-53

"Region Press" MMC (055) 316-79-01, (050) 316-79-01

"Səma-M" MMC (012) 594-09-59

"Ziya" LTD (012) 497-76-96, (050) 306-77-22

"Pressinform" MMC (012) 598-49-52, (070) 340-01-00

"City press" MMC (055) 819-09-26

1 illik

124,80 (yüz iyirmi dörd manat səksən qəpik) manat

6 aylıq

62,40 (altmış iki manat qırx qəpik) manat

3 aylıq

31,20 (otuz bir manat iyirmi qəpik) manat

Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə  
üzlaşsəniz, redaksiyaya (012) 539-59-33 nömrəli  
telefona zang vura bilərsiniz.

## ABUNƏ YAZILMAĞA TƏLƏSİN!

### "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti struktur idarələrinə tələb olunan yuyucu vasitələrin satın alınması məqsədilə müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər [www.asco.az](http://www.asco.az) səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı əldə edə bilərlər. Mürciət üçün son müddət 21 fevral 2022-ci il saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan: Bakı şəhəri, Neftçilər prospekti 2.

Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1263.

Tender komissiyası

### "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti struktur idarələrinə tələb olunan süzəclərin satın alınması məqsədilə müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər [www.asco.az](http://www.asco.az) səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı əldə edə bilərlər. Mürciət üçün son müddət 22 fevral 2022-ci il saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan: Bakı şəhəri, Neftçilər prospekti 2.

Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1263.

Tender komissiyası

### "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ümumi təyinatlı malların satın alınması məqsədilə müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər [www.asco.az](http://www.asco.az) səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı əldə edə bilərlər. Mürciət üçün son müddət 18 fevral 2022-ci il saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan: Bakı şəhəri, Mikayıl Hüseynov küç. 2

Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1132.

Tender komissiyası

## ALLAH RƏHMƏT ELƏSİN!

Bəxtiyar Sadıqov, Bəxtiyar Əliyev, Elman Məmmədov və İmamverdi İsmayilov Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova əzizi

XƏZƏR ABBASOVUN

vəfatından kədərli xəbərlərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru professor Ədalət Muradov və universitetin kollektivi Xarici dillər kafedrasının dosenti Sevinc Azadəliyevaya atası

professor CƏBRAYIL AZADƏLİYEVİN

vəfatından kədərli xəbərlərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvləri və katibliyin əməkdaşları komissiyanın sədri Məzahir Pənahova əzizi

XƏZƏR ABBASOVUN

vəfatından kədərli xəbərlərini bildirir və dərin hüznə başsağlığı verir.

Rafiq Quliyev yaxın dostu və tələbə yoldaşı

RAUF MƏMMƏDZADƏNİN

vəfatından kədərli xəbərlərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar  
SADIQOV



Ünvan

AZ 1073, Bakı şəhəri,  
Mətbuat prospekti,  
529-cu məhəllə, 11 mərtəbə  
e-mail:  
secretary@azerbaijan-news.az  
az.reklam@mail.ru  
azerbaijan-news@mail.ru  
www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71,  
Baş redaktor müavini - 538-86-86, 434-63-30,  
539-72-39,  
Məsuliyyətli katib - 539-43-23,  
Məsuliyyətli katib müavini - 539-44-91,  
Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00,  
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,

Beynəlxalq həyat, idman  
və informasiya şöbəsi - 432-37-68,  
Humanitar siyasət şöbəsi - 538-56-60, 539-63-82  
İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,  
Fotoillüstrasiya şöbəsi - 538-84-73,  
Kompüter mərkəzi - 538-20-87,  
Mühasibatlıq - 539-59-33

Qeydiyyat nömrəsi 1

"Azərbaycan" qəzetinin  
kompüter mərkəzində  
yığılıb sahifələnməsi,  
"Azərbaycan Nəşriyyatı" MMC-də  
çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda  
söylənilənlərlə bərabər,  
dərəcə üçün göndərilən digər  
yazılarda fikirlər də  
Azərbaycan dövlətinin  
mənafehinə uyğun gəlməlidir

Əlyazmalara cavab verilmir  
və onlar geri qaytarılmır

Gündəlik  
qəzet

Tiraj 5421  
Sifariş 384  
Qiyməti 40 qəpik